

Aqil Abbas deputat həmkarlarına irad tutub: "Hökumətin üstünə çox gedirsiniz"



"Deputatlar burada təklif edir ki, filan yerə vəsaiti bu qədər artırın, filan yerə 3 milyard artırın".
Bunu Milli Məclisin dünən keçirilən iclasında. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib. Deputat bildirdi ki, dövlət büdcəsini hazırlayan mütəxəssislər ölkənin gəliri hesabına bu vəsaitləri bölüb, proqnozlaşdırıblar: "Xahiş edirəm, danışıqda nəzərə alın ki, hökumətin üstünə çox gedirsiniz. Hökumətin üstünə bu qədər gedəndə, dediyiniz vəsaiti haradan tapacağımızı da deyin. Belkə xaricdən borc alınsın? Biz 44 günlük Vətən müharibəsi zamanı cəbhəyə kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur. Orda sal edirdilər ki, bizim kənddə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildiyi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq".

Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi



Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görülməkdir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

TƏBİB, YOXS SAHİYYƏ NAZİRLİYİ?

Millət vəkili Qüdrət Həsənovun parlamentdəki çıxışında bildirdi ki, TƏBİB ləğv edilməlidir. Və Səhiyyə Nazirliyinə birləşdirilməlidir, təxmini.
Pandemiya başlandıqdan sonra çox əziyyət çəkən koronavirusla vuruşan TƏBİB-in həkimləri olub və nə qədər həkim də bu xəstəliyə yoluxaraq həyatını itirib.
TƏBİB həm bütün gücü ilə bu xəstəliklə mübarizə aparıb, həm də brifinqlərdə iştirak edib və gücü çatmayan qədər açıqlama verib. TƏBİB-in sədri Ramin Bayramlı bütün brifinqlərdə sözü deyib. Amma pandemiya başlayandan hələ kimsə səhiyyə nazirini nə televiziya ekranlarında görüb, nə brifinqlərdə, nə də nə bilim harda. Yəni səhiyyə naziri Oqtay Şirəliyev keçmiş xarici işlər naziri Elmar Məmmədov kimi evdən işləyir.
Və gücü ona çatıb ki, Təcili Yardım TƏBİB-dən alıb.
Və bu gün insanları çox narahat edən Təcili Yardım vaxtında çağırışa çatmaması olub. Özü də növbə vaxtında, ümumiyyətlə, çatmaması olub.
Ona görə də TƏBİB yox, Səhiyyə Nazirliyi ləğv edilməlidir. Və onun bütün funksiyaları TƏBİB-ə birləşdirilməlidir.
Hörmətli oxucular, karantin vaxtı başlanan fevraldan bu günə qədər 11 ayda səhiyyə naziri Oqtay Şirəliyevi görmüsünüzmü və ya bir açıqlamasını oxumusunuzmu? Sual çətin olmaı ki?!



"Ərdoğanla Putinin şəxsi münasibəti mübahisələri həll etməyə imkan verir"

Rusiya və Türkiyə prezidentləri arasındakı şəxsi qarşılıqlı və konstruktiv münasibətlər mübahisələri vəziyyətlərdə harmonik həllər tapmağa imkan verir".
Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hər iki ölkənin başında bir-birlərini söz sahibi və fəaliyyət adamı hesab edən liderlər dayanır. Bu isə ona zəmanət verir ki, fikir ayrılığı ortaya çıxsın və ya maraqlar toqquşarsa, onlar arasındakı konstruktiv münasibət vəziyyətdən ahəngdar çıxmağımıza imkan verəcək". Peskov Rusiya ilə Türkiyənin regionda təhlükəsizliyə və sabitliyə əhəmiyyətli qatqısı olan böyük geosiyasi oyunçular olduğunu sözlərinə əlavə edib.



Bu bir xalq qəzetidi

www.adalet.az



ƏDALƏT

Qurucusu: Adil Minbaşiyyəv | Gündəlik hüquq qəzeti | Qəzet 1990-cı ilin iyulundan çıxır | № 171 (5831) 29 dekabr 2020-ci il | Qiyməti 30 qəpik

Dövlət büdcəsi qəbul edildi

2021-ci ilin dövlət büdcəsi Milli Məclisin dünən keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.
Adalet.az-ın məlumatına görə, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci ilə müqayisədə 1465,1 milyon manat və yaxud 6,6% çoxdur. İcmal büdcənin xərcləri 31163,4 milyon manat olacaq ki, bu da 2020-ci ilə müqayisədə 855,1 milyon manat və yaxud 2,8% çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci ilə müqayisədə 610,1 milyon manat və yaxud 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-ə bərabər olacaq ki, bu da 2020-ci ilə müqayisədə 1,4 faiz-bənd azdır.



Gələn il Şuşa və Cəbrayıldə seysmik stansiyalar quraşdırılacaq

2021-ci ildə isə ölkə ərazisində daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib. O qeyd edib ki, hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır.
Q.Yetirmişli əlavə edib ki, RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayıldə, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam qəbul etməyə imkan olacaqdır.



Karantində dəbdəbəli ad günü keçirən direktor işdən çıxarıldı

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işindən azad edilib.
Adalet.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müvafiq əmr izlənilir.



yıb. Əmrə əsasən Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozduğu üçün 3000 AZN, daha 5 iştrakçı isə hər biri 200 AZN cərimə edilib.

Ermənilər Koçaryana yumurta atdılar
Ermənistan hökuməti və baş nazir Nikol Paşinyanın komandasına qarşı aqressiya artmaqdadır. Vətəndaşlar parlamentin "Mənim addımım" fraksiyasından olan deputatı Andranik Koçaryana yumurta ataraq etirazlarını bildiriblər.
Polislər Koçaryanı qoruyaraq onu dərhal avtomobilə mindiriblər. Onlar deputatı "yumurta atışı"na tutanları saxlamağa çalışıblar. Etirazçılar isə Koçaryanın aleyhinə şüarlar səsləndirib, deputatı "xain" deyə çağırıblar. Andranik Koçaryanın etirazçılardan birinə "satqın sən, kiçik" deməsi də diqqətdən yayınmayıb.

TERRORÇULARI GÜLLƏYİRLƏR, ƏSİR GÖTÜRÜRLƏR...

Yadınızdadırsa təxminən 2003-cü il idi, ya no idi. Bir qrup terrorçu Moskvada bir konsert zalındakıları girov götürmüşdü. Və danışıqlar aparmaq istəyirdi. Rusiya hökuməti dedi ki, biz terrorçularla danışıq aparmırıq.
Eləcə də bütün dünyada heç bir dövlət terrorçularla danışıq aparmır. Və Rusiya həmin konsert zalına hücum edib, həm terrorçuları zərərsizləşdirdi, həm də hücum zamanı girov götürülən 70-dən artıq adam öldü.
İndi Qarabağda ermənilər xüsusi qruplar halında bizim postlara və əsgərlərimizə hücum edirlər.
Şəhidlər veririk və sonra biz də cavab hücumları ilə onları zərərsizləşdirib əsir götürürük.
Sonra həmin əsirləri götürürük Bakıya, oradan da göndəririk Yerevana və orda yenidən silahlandırılıb göndərilir üstümüzdə.
Qardaşlar, terrorçunu əsir götürməzlər və terrorçu ilə danışıq getməzlər, məhv edərlər.
Tolerantlığı bir az qoyun qırağa. Ermənilər görsünlər ki, terror edənlər necə cəzalanır.
Yazılanlara görə Hadrutda 6 əsir götürmüşük. Yəqin onlara səhər xaş, günorta bozbaş, axşam da plov yedizdirəcəyik, sonra da verəcəyik Ermənistanla. Bədsir də!

RÜSTƏM MURADOV, AND VERİRƏM İNANMADIQLARINA, O ARAYİKNƏN AZ ÖPÜŞ

Adamlar elə bilirlər ki, sən ya Hollandiyada, ya Fransada, ya da Belçikada xidmət eləmişsən. Axi, sən guya müsəlmanсан. Və necə olur ki, möhtəşəm rus dövlətinin bayrağının yanında Dağlıq Qarabağın separatçı rejiminin eskisininə də dalgalanmasına icazə verirsən.
Ya Rusiyanın bayrağı möhtəşəm deyil, ya da Arayikin bayrağı sizin üçün Rusiya bayrağı kimi qiymətlidir.



Salyanda dəşhətli qətl: Qızını öldürən ata intihar edib

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib. Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Salyan rayonunun Babazənan yaşayış massivində baş verib.
Babazənan sakinisi, 1968-ci il təvəllüdü Məzahir Qurbanov ailə münasibəti zəminində qızı Rəvanə Qurbanovanı odlu silahla atəş açaraq qətlə yetirib. Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



YAŞASIN ƏN OPERATİV NAZİRLİYİMİZ

Dünən saat 15:30-dan sonra sosial şəbəkələrdə dağılıb. Hadisə belədi ki, erməni terror qrupları Hadrutda Azərbaycan ordusunun postuna hücum ediblər. Bir əsgər (deyilənə görə iki əsgər) şəhid olub. 5 nəfər yaralanıb, bir nəfər əsir düşüb.
28 dekabr 00:00-dan, saat 11-ə qədər sosial şəbəkələrdə bu məsələ müzakirə olunub. Və nəhayət təxminən 25 saatdan sonra Müdafiə Nazirliyi açıqlama verir.
Deməli, belə çıxır ki, müdafiə naziri Zakir Həsənov da və onun rəhbərlik etdiyi qurumun rəhbərləri də səhiyyə naziri Oqtay Şirəliyev kimi evdən işləyirmişlər.
Əlavə sözlə ehtiyac yoxdur.



BEŞİNİZ BİR SÜRMƏLİ DEYİLSİZ?!

Türkiyənin məşhur aktyoru Şəhər Şənin bir filmi var, adı yadımdan çıxıb. Bu Kabadaydır, amma illər keçib qayıdıb sivil həyata. Ona düşmən olanlar rahat oturmurlar, çalışırlar ki, onu öldürsünlər.
Onun da dostları var, birinin də adı Sürməlidir. Və mədəni diləndə desək yumşaqdır, özünü başa düşdü.
Düşmənləri onu axtarırdı öldürmək üçün, o beş dostu onu satır, yalnız yumşaq Sürməlini nə qədər öyürlər, işgəncə verirlər Şəhər Şənin yerini demir.
Bir daha silah götürməyəcəyinə and içən Şəhər Şənin mecbur olub silaha sarılıb. Və bütün düşmənlərini məhv edir.
Sonra üzünü onu satan dostlarına tutub deyir: Hamınız bir Sürməli olmadınız!
Mən də istəyirdim yazam ki, Orta Asiyadakı türk dövlətlərinin hamısı bir Sürməli olmadı.
Sözüm həmin dövlətlərin başçılarına xətirinə deyisə, getsinlər bir stəkan kəlikotusuz çay içsinlər və təbii ki, Nəzarbəyev başda olmaqla.
Və əsas odur ki, biz 44 günlük müharibədə dostlarımızı tanıdıq.
Bizim Türkiyədən başqa digər türk dövlətlərinin rəhbərləri imkan daxilində pampers geyinsinlər.

ABŞ-IN RUSİYAYA HEÇ VAXT GÜCÜ ÇATMAZ...

Ən azı ona görə ki, Rusiya dövlətinin və dövlət adamlarının dediyi kimi, onların Ermənistan kimi qüdrətli, möhtəşəm bir müttəfiqləri var.
Yəni, ABŞ və onun NATO-su Rusiyaya hücum edərsə, Ermənistan kimi qüdrətli bir müttəfiqləri Rusiyaya kömək edəcək və həm ABŞ-ın, həm də NATO-nun ağzını cıraçaq.
Zatulinin sözləri ilə desək: "Rusiya qorxmamalıdır, onun Ermənistan kimi müttəfiqi var".



günün lətifəsi
Deyir bostanı bəlləyirdim. Birdən gördüm ki, yerdə 50 qəpiklik metal pul var. Götürüb cibimə qoydum.
Təzədən belləməyə davam edirəm. Görürəm yenə 50 qəpiklik pul. Beləcə düz on dəfə ard-arda.
- Belkə xəzinədir?
- Ə, yox ee, sən demə, şalvarımın cibi deşik imiş.

Prezident yeni yolun açılışında iştirak etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsində olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq neqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilib. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncamı ilə Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilmişdir. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısını alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib. Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdur. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısını alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaqdır.

Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq neqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Gilezi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi.

Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralin Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir.

Yeni istiqamət üzrə inşa edilən bu magistrallı avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələcək ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Gilezi yaşayış məntəqəsi, Siyazen və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəşiyən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistrallı avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq neqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq neqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaqdır. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi neqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaqdır.

Bakıda neçə məktəb Milli Qəhrəman və şəhid adı dayışır?



Paytaxtda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı məlum olub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı hesabatda bildirilib.

BŞTI-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Məktəblə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi üçün səmərəli təhsil baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılmasında mühüm əhəmiyyət kəsb edir.

Əmək pensiyaları ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edildi

Milli Məclisin dünən keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik ikinci oxunuşda təsdiq edildi.

Adalet.az-ın məlumatına görə, dəyişikliklərin əsas mahiyyəti pensiya təyinatında sosial sığorta prinsiplərinin gücləndirilməsi, bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulan pensiya əlavələrinin Prezident təqaüdləri ilə birləşdirilməsi, sığorta stajı sahəsində güzəştlərin daha 2 il müddətində artırılması, pensiya təyinatının elektronlaşdırılması istiqamətində islahatların dərinləşdirilməsi yolu ilə qanunvericiliyin təkmilləşdirilməsinə nail olmaqdır.

Yeni qanun layihəsi aşağıdakı dəyişiklikləri nəzərdə tutur:

1. 19-cu maddənin ləğv edilməsi:

- bu maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi

prosesi həddən artıq mürəkkəbdir.

- bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin



təqaüdləri ilə birləşdirilməsi təklif olunur. Belə ki, bu maddədə nəzərdə tutulan şəxslərin əksər hissəsi (Azərbaycanın Milli Qəhrəmanlarının şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, I dərəcə əlilliyi olan şəxslər və sair) Prezident təqaüdləri ilə əhatə olunur və bu pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılma-

sı həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir. Hal-ha-

zırda Prezident təqaüdü ilə əhatə olunmayan şəxslər üzrə isə yeni təqaüdlərin təsis olunması nəzərdə tutulur.

Eyni zamanda bu maddədə nəzərdə tutulan şəxslər prezident təqaüdü ilə yanaşı hüquqları yarandığı halda aylıq əsasda sosial müavinət və ya əmək pensiyası da alacaqlar.

2. Pensiya yaşına çatmış şəxslərin əmək pensiyası-

na əlçatanlığını təmin etmək məqsədilə sığorta stajı sahəsində güzəştlərin daha iki il davam etdirilməsi. Belə ki, 2019-2022-ci illərdə pensiya yaş həddinə çatmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaqdır.

3. Əmək pensiyası sahəsində elektronlaşma ilə əlaqədar əmək pensiyasının şəxsin yaşayış yerindən asılı olmayaraq təyin olunması imkanının yaradılması.

4. Bir sıra prosedur xarakterli məsələlərin (əmək pensiyasının təyin olunma vaxtının, əmək pensiyalarından tutmaların məbləğinin) dəqiqləşdirilməsi və bununla da bir sıra praktiki xarakterli məsələlərin həllinə nail olunması.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalar təsdiq edildi



Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalar dəyişiklik edildi.

Adalet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə edilən "Siyasi partiyalar haqqında" qanuna dəyişiklikdə öz əksini ta-

olan mətnində "dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səsli səsli azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü" qeyd olunub.

Bu səhəddə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilib. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya məsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı ya-

rana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaların təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanması tarixi əksini tapıb.

Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rüübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Nicat Novruzoglu

Hulusi Akar Liviyadan səsləndi:

"Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək"

"Cinayətkar Xəlifə Haf tar və tərəfdarları bilməlidirlər ki, türk hərbiçilərinə qarşı hər hansı hücum olarsa, onlar qanuni hərbi hədəfə çevriləcəklər".

Bunu Liviyada səfərdə olan Türkiyənin Müdafiə Naziri Hulusi Akar Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haf tarın rəsmi Ankara-ya qarşı ittihamlarına cavab olaraq deyib.

"Hafta müharibə cinayətkardır, qatildir. O və tərəfdarları bilməlidirlər ki, Türkiyə ordusuna qarşı hər hansı bir hücum zamanı on-

lar qanuni hərbi hədəfə çevriləcəklər. Aqlınızı başınıza yığmağı məsləhət görürəm".

Bundan əlavə, Akar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcəyini qeyd edib. Nazir ölkələrin, xüsusən də qonşuların siyasi birliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğula-



yıb. "Milli Razılaşma Hökuməti Liviyada BMT tərəfindən tanınan yegane qanuni hökumətdir. Liviyadakı əsas problem Haftanın və müttəfiqlərinin qanunsuz silahlı birləşmələridir".

Müdafiə nazirinin sözlərinə görə, Haftanın müharibə cinayətlərinin diqqətçəkən dalili Liviyanın Tərhun şəhərində tapılan 21 kütləvi məzarlıqdır. Akar Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunaraq bildirib ki, Türkiyə bütün münafiqsəlin yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərini əsaslanan siyasi yollarla həll edilməsinin tərəfdarıdır. "Kipr münafiqsəsini həll etmək üçün yunan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır".

Teleradio yayımının bərpası üçün Hadrut və Şuşada iş aparılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.

İstehsalat Birliyindən verilən məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparılır.

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki bi-



nası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı

tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.

Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Had-

rut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaqdır.

Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaqdır.

Noticədən Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasının yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

Xalid Kazımlı



İlqar Əlfioğlunun ürək sızladan məzəli statusu

Dünən tanınmış yazıçı-jurnalist İlqar Əlfioğlunun ibrətəməz və maraqlı, eyni zamanda səmimi, yarım-məzəli-yirikədərli bir xatirəsini oxudum.

İlqar bəyi qiymətli olaraq çoxdan tanıyıram - azı 35 il olar. Sovet dövründə onun "Ulduz" jurnalında çıxan gözəl bir poeziyası oxumuşdum. Yenidənqurma illərində o, AZ-TV-də çox populyar olan, ölkənin bütün teletamaşaçıların sevimli verilişi "Dalğa"nın aparıcısı oldu və onu ölkədə tanımayan qalmadı.

Sonradan elə oldu ki, yəni tanışlığımız da yarandı. 5-10 ildən bir rastlaşdıq görüşürdük, elə beşillik də olurdu ki, heç görüşmürdük. Axırında dəfə, mənə, jurnalistlərdə ikinci dəfə ev paylananda görüşmüşük. Xatırlayıram ki, bizi hadisə yerinə apararaq avtobusun axırına oturmaqlarında əyləşmişdik, oradan-burdan söhbət edirdik. Dostlardan biri dedi ki, binanın hər şeyi yaxşıdır, amma marşrutu pisdirdi, dayanacaq da yoxdur, avtobuslar burada saxlamır. Dedim ki, eybi yox, yazıq, tələb edirik, düzəldərlər. Onda qəzəblənən yumorlu olan İlqar bəy dedi: "Yazmaqla gec olar e. Kəçək, çıxıb yolu kəsərik". Xeyli güldük.

İndi İlqar bəyin sosial şəbəkədə paylaşıdığı status bura yerləşdirirəm, sonra söhbəti davam etdiririk. Müəllif bu xatirəni pensiyasının artmasına görə kefi kökəldiyi üçün paylaşmaq fikrində olduğumu qeyd edib. Xatirə belədir:

"92-ci ildə, işsiz vaxtlarımda. Allaha şükür, axırncı məşğumi da xərcləmişəm, qurtarıb.

Qız vaxtları idi, qar yağmışdı. Birdən yadıma düşdü ki, sabaha evdə heç nə yoxdu, çıxım məşğumla xaltura ələyim. Ciblərimi axtarıb beş litr benzini pulu düzəldim, çıxdım küçəyə. Baksosetin qabağında hərlandanda, bir kişi əl elədi, yanında arvad da vardı. "Əhmədliyə apararsan?" Başımı tərəpətdim ki, səsimdən tanınmasın - onda məni camaat səsimdən o dəqiqə tanıyırdı. Əyləşdilər, getdik. Kisi yolda məni ha söhbətə tutdu, qorxudan səsimi cixarmadım. Cəldi Əhmədliyə, gözümlə qabağında verəcəyi pul görürüdü ki, birdən kişi qayıtdı: "Burdan dön, burdan". Döngəni keçmişdim, çuşib dilləndim: "Narahat olmayın, irəlindən dönməz". Elə bunu demişdim ki, kişi qayıtdı: "İlqar müəllim! Mən də deyirəm, bu oğlan niyə tanış gəlir mənə! Arvad, İlqar müəllimdi, "Dalğa", tanıdın?"

Bunlar sevinclərini yaşamaqda mənim də ürəyimdən qara qanlar axır; axı bundan sonra pul ala bilməzdim...

Çatdıq. Ha üz vurdular, təbii ki, götürmədim. Dedim ki, qar yağır, ona görə saxladım... Evə davət elədilər, təşəkkür eləyib, tərəpəndim...

Birbaş, zapravkaya. Cibimdəkinə beş litrimi vurub, yollanmışam evə. Orda da, qırımdan gürüldür ki, dindirəsi deyil, yox-xaltı yadımdı. Yuxuya gedə-gedə düşündüm ki, məşhur olmaq sarsaq şeydir, ac qalanda taksovətliq də eləmək olmur..."

Bax, belə bir söhbət. Sizi bilmirəm, bunu oxudum, yuxu qəlbim sızladı. O illərdə hamımız məddi sıxıntı çəkməmişik, birtəhər vəziyyətdən çıxmağa çalışmışıq, heç dəmə, belə duurmlar da yaranıb. Nə qədər populyar adam kasibətləşmişəm, nədənsə cırıpna-cırıpna, srf quru şöhrətləri üzündən "qara işlər" də çalışaraq başlarını dolandıra bilməyib, iztirab çəkəçəkə qalıblar.

İlqar Əlfioğlu düz deyir: kasib adamın məşhurluğu sarsaq şeydir, məşhur olanda da gərəək təminatlı olasan. Məsələn, 4-5 populyar filmə oynanmış tanınmış aktyor təsəvvür edin, günlərin birində işsiz qalır və əlacsızlıqdan gedib hardasa bir sərəvi işdə (satıcı, fəhlə, taksisti, gözətçi) işləmək, 3-5 manat pul qazanmaq istəyir. Ən uzağı 2 gün dözər, 3-cü gün onu tanıyanların, gərəzə-gərəzə sual verənlərin, dilçöslüq üçün satılanların, barmaq tuşlayıb hırıldayanların əlindən başını götürüb qaçacaqdır.

Ancaq bu cür kompleksdən azad olan adam da görmüşəm. 10-12 il əvvəl bir polis polkovnik-leytenantı hər səhər yaşadığı qəsəbədə "20 Yanvar" metrostansiyasına gələn adamları 1 manatdan yığıb götürürdü, axşam evinə qayıdanda da yeno 4 adam götürüb qəsəbəyə aparırdı. Onun "çəşka"sına üç-dörd dəfə mən də münimşdim. İlk dəfə onun məşğumun minəndə adam mülki paltarda idi, amma təmiz təraş olunmuş üzündən, səliqəli dərənmiş sayından, bəzburutundan birlərdi ki, adam hər kimdirsə, elə-belə adam deyil. Ancaq sonra hərbi mündirdə olanda, poqonlarını gərəndə hər şey məlum oldu. Polkovnik-leytenant bir dəfə ona qaribə baxan sərnişinlərdən birinə belə izahat verdi: "Səhər gələndə, axşam gedəndə adam götürürəm, benzini pulum çıxır. Ayıb işdir? Mənə, yox. Əsl ayıb camaatın cibinə nəşə atıb sərləməkdir". Kişiyə hörmətim artıdı.

Ona görə də, əziz oxucular, mindiyiniz taksilərdə sürücü sizə keçmişdə yaxşı vəzifələrdə işlədiyindən, əlacsızlıqdan taksi sürdüyündən danışarsa (adətən danışırlar), çoxuna inanm. Düz deyirlər. Bir şey ki, ölkənin ən populyar telejurnalisti "xaltura" etmək istəyib, amma uğurlu alınmayıb, demək, o birilərin bəxti gətirib.

musavat.com

Ərdoğan Avropadan belə intiqam aldı - Şok etiraf



Türk lider Rəcəb Tayyib Ərdoğan illərlə ölkəsinin ucuz işçi qüvvəsindən faydalanan Avropadan intiqam alan gerçek bir vətənpərvərdir.

Bu sözləri Kipr Respublikasının Pravoslav Kilsəsinin baş yepiskopu II Xrizostomos deyib.

O, Ərdoğanın Türkiyəni beynəlxalq aləmdə önəmli yerə gətirdiyini və prezidenti olduğu ölkəni çox sevdiyini bildirib.

MEHRİBAN



İradə TUNCAJ

Əbədi heç nə yoxdu, coğrafiyadan başqa...

Dünya müharibələrində böyük imperiyalar dağılıb. Birincide Avstriya-Macaristan, Osmanlı, Rusiya... Qalib itifaqın məğlub ölkəsi Rusiya. Lenin Brest sülhünü bağlamaqla imperiyayı başqa adla qoruya bildi. Osmanlı isə özünə aid heç bir döyüşü uduzmuşdu. Amma mənsub olduğu ittifaq məğlub idi. Və nə çarə qalırdı? Atatürk və Leninin birliyi. Razılaşırdılar, ruslar bir güllə atmadan silahı qoyub çıxdılar Karsdan, Ərdahanndan... Ərzurumdan...

Bu arada deyim ki, həmin əraziləri ermənilər özünün hesab edirdi. İngilislər onları terrora sürükləyəndə vəd vermişdilər oraları... Təbii ki, ruslar da. Nə oldu? Ermənilər uyduqları nağıllara qurban oldu... Amma unutmudular!!!

İkinci dünya savaşında Britaniya Hindistanı itirdi. Sem dayı yeni qüdrət halına gəldi. Sovetlər güclü idi. Yəni torpaq iddiaları. Ermənilər dövlət istədiklərini yada saldılar. Müharibədən uzaq durmaqlı bacarmış Türkiyə Cumhuriyyəti yenə sınaq qarşısında idi. Çarə nə idi? NATO-ya üzv olmaq.

Ermənilər unutmadı!!! Moskva terror hadisəsi (metroda) törədən adam elə belə də demişdi məhkəmədə - "Ruslar erməni xalqını qurban verdi tarix boyu"...

Bu, erməninin düşüncəsi idi. İmperiyaları üçün hər hansı xalq anlayış yoxdu. Yalnız öz maraqları var.

Erməni kimi düşünməyək. Və əbədi heç nə yoxdu, coğrafiyadan başqa...

İlqar Əlfiyev

Məşhur olmaq sarsaq şeydir, ac qalanda...



Kefim açılıb pensiyam artandan sonra, bir hadisə danışım. 92-ci ildə, işsiz vaxtlarım. Allaha şükür, axırıncı məşumi də, xərcləmişəm qurtarıb.

Qış vaxtları idi, qar yağmışdı. Birdən yadıma düşdü ki, sabaha evdə heç nə yoxdu, çıxım məşumi xaltura eləyim. Ciblərimi axtarıb beş litr benzın pulu düzəldim, çıxım küçəyə. Baksovetin qabağında hərəkətdə, bir kişi əl elədi, yanında arvad da vardı. "Əhmədiyə apararsan?" Başımı tərpətdim ki, səsimdən tanınmasın - onda məni camaat səsimdən o daqiqə tanıyırdı. Əyləşdilər, gətdik. Kisi yolda məni ha söhbətə tutdu, qorxudan səsimi çıxarmadım. Cəldi Əhmədiyə, gözümin qabağında və rəcəyi pul görünürdü ki, birdən kişi qayıtdı: "Burdan dön, burdan!" "Döngəni keçmişdim, çəşib dilləndim" "Narahat olmayın, irəlindən döngənmə". Elə bunu demişdim ki, kişi qayıtdı: "İlqar müəllim! Mən də deyirəm, bu oğlan niyə tanış gəlir mənə! Arvad, İlqar müəllim, "Dalğa", tanıdın?"

Bunlar sevinclərini yaşamaqda mənim də ürəyimdən qara qanlar axır; axı bundan sonra pul ala bilməzdim...

Çatdıq. Ha üz vurdular, təbii ki, götürmədim. Dedim ki, qar yağırtd, ona görə saxladım... Evə dəvət elədilər, təşəkkür eləyib, tərpəndim...

Birbəs, zəpravkaya. Cibimdəkinə beş litrimi vurub, yollandım evə. Orda da, qurumdan gördülər ki, dindirəsi deyil, yıxılıb yadım. Yuxuya gedə- gedə düşündüm ki, məşhur olmaq sarsaq şeydir, ac qalanda, "taksavatlıq" da eləmək olmur...

Afaq Vasifqızı

Öz həkimini saymayanlar başqa xəstələrə qarşı...



Biz erməni kimi düşmənlə 44 gün vuruşduq və qalib gəldik. Və biz, elə bütün dünya da gözəgürünməz bir virusla bir ilə yaxındır vuruşur, hələ bəşəriyyət qalib gələ bilmir. Bu işdə yeganə məsləhətçilərimiz həkimlərimizdir. Və biz həmin həkimləri göz görəsi oda atırıq. Neçə həkim itirmişik - bunu hər kəs bilir.

Bəs biz müharibə qazılarkən və döyüşçülərinə bu qəddər diqqətlə yanaşdıqımız halda nədən həkimlərin taleyinə biganəyik? Bir həkimin yetişməsi üçün onillər lazımdır. Xəstəxanalar isə, demə, öz həkimlərinin qayğısına qalır. Bu nə deməkdir? Axı o həkimlər o virusa məhz xidmət başında olduqları zaman yoluxublar. Onların müalicəsinə TƏBİB və ya Səhiyyə Nazirliyi məsuliyyət daşımaları deyilmi? Bu problemi ictimallaşdırmayın vaxtı çatıb axı. Hətta gecikmişik...

Dr Təran Həsənova yazır: Bu gün 10 gündür ki covidlə xəstələnmişəm. Amma necə?

İşlədiyim xəstəxanada (KTM) 15 gün covid xəstələri ilə işlədikdən sonra yaxma verdim və cavab neqativ çıxdı. Cavab neqativ gələn kimi hərərətə qalxdı. O gündən mütamədi olaraq hər gün 39-40 dərəcə arası qalxır. KT ağ ciyərdə "buzlu şüşə" göstərdi və beləliklə mən covid olduğumu təsdiq edə bildim. Ailəmin maddi imkanı hesabına 10 gündür ki ağır vəziyyətdə evdə müalicə alıram. Bilirsiniz bu işin absurd hissəsi nədir? Bu günə qədər işlədiyim xəstəxananın nə şöbə müdiri, nə baş həkimini, nə də direktoru bir dəfə olsun belə mənimlə maraqlanmayıblar. Hətta 1 dəfə belə...

Nə üçün həkimə qarşı belə laqeyidlilik? Nə üçün mən ailəmin maddi imkanı hesabına müalicə almıyım? Deməli ailəsinin maddi imkanı olmayan həkimlər ölümə məhkumdular. Covid xəstələri ilə işləyib özü ağır xəstələnən həkimə öz xəstəxanası belə sahib çıxmır. Öz həkimini saymayanlar başqa xəstələrə qarşı hansı münasibəti göstərərər görəsən?

Nazirlikdən xəbərdarlıq

Dezinfeksiya vasitələrindən istifadə edərkən ehtiyatlı olun

Dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibidir.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev deyib.

O bildirib ki, xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda heyətə keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı heyətə keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanlarda dezinfeksiyanı apararlardan savayı digər şəxslərin olmasına yol verilmir:

"Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirinə insanın sağlamlığının mühafizəsinin təmin olunmasıdır.

Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn, xlor təsirinə gözəllər zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri



baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedici tərkibində olan aktiv maddənin toksiklik dərəcəsinə, qatılığına (konsentrasiyasına) asılı ola bilər".

Qurum rəsmisi bildirib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binalarının xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir: "Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik de-

zinfeksiya işləri aparıla bilər. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilmişdir".

V.Abdullayev bildirib ki, xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün eşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır.

"COVID-19 infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxlorit 0,1%-li məhlulundan və 70-90%-li spirtəndən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsəduyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və eləkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır".

İctimai yerlərdə daha 9 koronavirus xəstəsi aşkar edildi



COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Adalat.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən dekabrın 26-27-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilmiş saxlanılaraq yaşadıqları evlərdə qaytarılıb. 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Yaponiyaya giriş məhdudlaşdırılır

Yaponiya hökuməti bu gündən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizaların verilməsini dayandırır.

Qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq. Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizalılar olan vətəndaş və əcnəblər daxil ola biləcəklər. Britaniya ştamminin aşkar edildiyi ölkələrdən qayıdandan sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin məni cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar.

Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tailand, Vyetnam, Sinqapur, Malayziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrdən iş adamları və işgüzar heyətlər Yaponiyaya gira biləcəklər. Eyni zamanda, miqrasiya neza-



rəti xidməti 28 dekabrın əvvəl verilmiş vizaların etibarlığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etməmiş insanlara aiddir. Bu kateqoriyalı üçün ölkəyə giriş bağlandı.

Qeyd edək ki, Yaponiya 2 gün öncə dekabrın 28-dən yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandıran qərar çıxarıb.

MEHRIBAN

"Sənin məqsədin var, düşməni öldürəcəksən"

"Yaralandım. Gerisi yadımda deyil. Bir onu xatırlayıram ki, ayın 13-ü yaralandım, bir də onu xatırlayıram ki, artıq xəstəxanada idim". "Ədalət" qəzetinin qonağı Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi, "Cəsur döyüşçü" ordenli Rüstəm Tahirovdur.

"Müsaibəmizə müharibə xətlərindən başlayacaq..."

Gəncə hadisələri baş verəndə çox pis olmuşdum. Oduq, qərar verdim ki, artıq gedib mən də Vətənə xidmət etməliyəm. Oktyabrın 4-ü idi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qarabağ Rayon İdarəsinə yaxınlaşdım. Deyild ki, hələ lazım deyilsən, ehtiyac yarandığı təqdirdə sizinlə əlaqə yaradılacaq. Razılaşmadım ki, mən ilk gədənler sırasında olmaq istəyirəm. Ayın 5-i əlaqə saxladılar və mənə apardılar. Əvvəlcə Bərdəyə, oradan da Mingəçevirə hərbi hissəyə gətdik. Orada deyildi ki, döyüşlər üçün atıcı və qumbaraatan lazımdır. Kəndüllü irəli çıxdım. Hərbi biletimə baxıb gördülər ki, tələb ixtisasına uyğun deyil. Bir gün gözlədim, ikinci gün yenə heyət toplananda kəndüllü çıxdım. Atıcı kimi qəbul olundum və Tərtər istiqamətinə yola düşdük. Oradan da Taliş kəndə gətdik. Bir gün orada qaldıqdan sonra ehtiyacı gün döyüşlərə qatıldıq Suqovuşan istiqamətində.

Döyüşlərdə iştirak etmək çox gözəl hissdir. Müharibə elə bir şeydir ki, hər anın ölümdür. Amma sənin məqsədin var, ölməyəcəksən, düşməni öldürəcəksən, torpaq verməyəcəksən, alacağsan. Bütün bunlara rəğmən ailəni belə düşünürsən ki, birdən qayıtmaram. Döyüşlərdə iştirak edəndə ancaq vuruşmaq istəyirsən. Müharibədə hər bir insanın bir peşimanlığı olur ki, o da yaralandığı zaman düş-

yaralandım. Minaatandan bizi atəşə tutmuşdu düşmən həmin an. Elə oldu ki, məmi yanımıza düşdü. Birinci dəfə heç nə olmadı. Şəhidləri çıxarmağa davam etdik. İkinci məmi də yanımıza düşdü. Artıq onda yaralandım. Gerisi yadımda deyil. Bir onu xatırlayıram ki, ayın 13-ü yaralandım, bir də onu xatırlayıram ki, artıq xəstəxanada idim. İki qulağım eşitmirdi, birindən hətta qan da açılmışdı. Baş-beyin travması almışdım. Qolumun isə biri çıxmışdı. Güclə özümə gəldim. Kəndüllü həkimlərimiz sağ olsun. Bizə böyük sevgi və qayğı ilə yanaşırdılar. Çox gözəl baxırdılar bizə.



Bunu da deyim, "AZFEN 100" layihəsi də hər zaman yanımızda olub. Göstərdikləri mənəvi və maddi dəstəyə görə onlara da dərin təşəkkür edirik.

"Cəsur döyüşçü" ordeni ilə təltif edildiniz...

Gözəl hissler idi. Cənab Prezident çox sağ olsun. Adamın gözələri yaşar. Bunu sözlərlə izah etmək qeyri-mümkündür. Ali Baş Komandan, Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bizi daim diqqətdə saxlayır.

"Çox sağ olun ki, dəvətimi qəbul edib mənə müsaibə verdiniz. -Mən də sizə təşəkkür edirəm.

Rövşən Tahir

VƏTƏN SİZƏ OĞUL DƏDİ

76 gündən sonra dəfn olunan şəhidimiz!



Əmrəhov Vüqar Mübariz oğlu Tovuz rayonu Xatınlı kəndində anadan olmuşdu. II Qarabağ müharibəsində Murov dağının alınması uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək Şəhid olmuşdur. 76 günlük axtarışdan sonra nəşi 25 dekabr 2020-ci ildə yaşadığı kənddə torpağa tapşırılıb.

Unutmayaq, unutmurmayaq!



"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Mahir Əliyev.

13.04.1984-cü ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olan Əliyev Mahir Əjdər oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasına igidlik göstərərək 28.09.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 11 yaşlı oğlu Əjdər və 3 yaşlı oğlu Tınar Vətənə əmanət qalıb.

Şəhid Ceyhan Rzayevin telefonda ailəsinə yazdığı son sözləri...

"Salam, mənim doğmalarım. Mehriban olun hər zaman, mənə görə ağlamayın heç vaxt. Mən sizin yanınızda olacam hər zaman. Nə vaxtsa xətrinizə dəymişəmsə bilin ki, bu sizin mehribanlığınız üçün olub.



Əgər mənim rahat yatağımı istəyirsinizsə, mənə görə ağlamayın, mən istədiyim zirvədəyəm. Allah millətimizi qorusun...

Ata, Ana, leli güclü olun müharibə yaşayın... " Əslən Laçın rayonundan olan Xüsusu təyinatlı qəhrəmanımız, 16 sentyabr 1994 - cü ildə Bərdə şəhərində anadan olub. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş...

Döyüş yoldaşları deyir ki, dəstədə ən cəsurlar, ən hünərli olan igidlərin başında dururdu Ceyhan Rzayev. Döyüş vaxtı Ceyhan bir an olsun Laçın dilindən əksik olmayıb, ona adı kadrlara baxanlar bilir. 7 noyabr tarixində düşməna son qorxusunu yazdı, daha sonra aldığı yaradan qanaxma nəticəsində döyüş bölgəsində Şəhidlik zirvəsinə yüksəldi. İndi yataqxanada onun yerinə bayraq sərilib.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Vasif Quliyev



19.02.1988-ci ildə Beyləqan rayonunda anadan olan Quliyev Vasif Tahir oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasına igidlik göstərərək 28.09.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 9 yaşlı oğlu Uğur və 8 yaşlı qızı Yağmur Vətənə əmanət qalıb.

Şəhid polkovnik-leytenant Orxan Əkbərov

"Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz polkovnik-leytenant Orxan Əkbərov. Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci il Biləsuvar rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuşdur. 2002-ci ildən öz istəyi ilə cəbhə bölgəsində xidmət edən Orxan, 2016-cı ildə aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Polkovnik-leytenant Əkbərov Orxan 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərmiş, düşmənin xeyli sayda əsgərini və bir neçə silahı onun məşini məhv etmişdir.



Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 6-sı isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda uğurla şəhid olduğu torpağa tapşırılmışdır. Ailəli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin.



Yəqin ki, "O olmasın, bu olsun" filmində Məşədi İbadla Sərverin görüş səhnəsini xatırlayırınsınız. Məşədi İbad adaxlıbağlı gəlir, ha istəyir hasardan boy lansın, boy lana bilmir. Axırda bir hambal çağırır, deyir ki, gəl yat ayağının altında bir abbas pul veriməm. Hambal da deyir Məşədi, olmuya oğurluğa gedirsən. O da deyir ki, kəs səsinə axmağın biri axmaq, nə oğurluq, adaxlıbağlı gəlmişəm. Xülasə, hambal yatır onun ayağının altında, o da qalxır hasara, götürür ki, Gülnazın yanında Sərver var. Çox mübahisədən sonra deyir ki, qur-

yatını xilas etmək daha asan olsun? Çox təəssüf ki, bu məsələlər nə TƏBİB-i düşündürür, nə Səhiyyə Nazirliyini. Camaatın dediyinə görə, xəstəxanalara düşmək də o qədər asan deyil. O xəstəxanalarda ki, orda dövlət hər cür şərait yaradıb, xüsusi xəstəxanalar da ixtisaslaşdırılıb, orda dərman preparatları pulsuzdur, ən bahalı dərmanlarla təchiz olunmuş bu xəstəxanalara düşmək elə də asan məsələ deyil. Deyilənlərə görə, 500, 2000, 3000 manatdan dəm vururlar. Kimin pulu varsa, o xəstəxanada yerləşdirilə bilər, kimin pulu yoxdursa,

surətdə bu xəstəliyə yoluxacaqsız, onların gələcəyi, taleyi necə olacaq? Öncə insanların sağlamlığı onların gələcəyidir. Ona görə də Operativ Qərargah bu məsələləri diqqətdə saxlamalıdır. Ayrı-ayrı mafioz qüvvələrin, maraqlı qüvvələrin marağının tam əleyhinə getmək lazımdır. Yəni imkan vermək lazımdır deyil ki, müəyyən qüvvələr bu şəraitdən istifadə edərək insanların pulunu əlindən alsın, insanları incitsin. **Konkret olaraq təklif ələyirik ki, hər bir ixtisaslaşdırılmış xəstəxanalarda, koronavirusa qarşı müalicə aparılan xəstəxanalarda kon-**

QIZIN İKİ ADAXLISI...



ban olasan ayağının altındakı hambala və ayağıyla hambalın belinə vuraraq ordan yerə yıxılır. Əlindəki qoz, fındıq bağlaması hamısı tökülür hambalın başına. Hambal da deyir ki, Məşədi, belimi şikəst elədin, bəlkə bir abbası da verərsən. Məşədi İbad da dərdli-dərdli oxumağa başlayır. Gəlib-gedənlər də soruşur ki, nolub Məşədi, cavab verə bilmir. Hambal deyir ki, bəs qızın iki adaxlısı var.

heç həkimlər gəlib onunla maraqlanmır da.

Qəribədir,

belə bir situasiyada, belə bir görünməyən düşmənlə mübarizədə və müharibədə niyə müəyyən qüvvələr camaatın əsəbləri ilə oynamaıdır? Niyə onları incitməlidir? Onlara niyə soyuq münasibət göstərməlidir? Bu gün Azərbaycanda çox təcrübəli epidemioloqlar kənarda qalıb. Onlar uzun müddət səhiyyə sistemində işləyiblər.

TƏBİB-də işləyənlərin

bir çoxunun onlar qədər təcrübəsi yoxdur. Çünki o, 30-40 il, bəzən də 50 il epidemioloq işləyənlər virusa qarşı mübarizəni mütəəssis kimi daha gözəl bilir. Amma təəssüflər ki, həmin həkimlər də oyundan kənar vəziyyətdə qalıb. Burada çox maraqlı bir nüans yaranır. O nüans da ondan ibarətdir ki, ölkədə yaranmış mürəkkəb situasiyadan istifadə edən müəyyən maraqlı qüvvələr bu xəstəlik pandemiyaya dövründə də pul qazanmaq haqqında düşünürlər. Çox vaxt da birnənalı olaraq buna nail olurlar. Ona görə də əlaqədar qurumlar, TƏBİB-in özü, lap elə Səhiyyə Nazirliyi, Nazirlər Kabineti Yanında Operativ Qərargah bu məsələni diqqətdə saxlamalıdır. Çünki insanların sağlamlığı, insanların gələcəyi bu dövlətə, bu xalqa çox önəmli əhəmiyyət kəsb edir. Sağlam bəndədə sağlam da ruh olar. Əgər insanlar kütləvi

ret boş yerlərin sayı hər gün diqqətdə saxlanılsın. Nə qədər xəstə qəbul olunur və nə qədər xəstə çıxır.

Boş çarpayılardan sayı

dəqiq bilinməyənə qədər, nəzarət güclü olmayana qədər koronavirus xəstələrinin yerləşdirilməsi zamanı alver və pul maraqları da üstünlük təşkil edəcəkdir.

Hər halda, bu dövlət əhəmiyyətli, strateji əhəmiyyətli, dövlətin təhlükəsizliyi baxımında önəmli olan bir məsələdir. Ona görə də bu məsələni dövlət orqanları, hökumət, Operativ Qərargah bir an da yaddan çıxarmalı deyil. Kiminsə pulu yoxdusa, kimsə kasıbdısa, kimsə iqtisadi cəhətdən çətinlik çəkirsə, o adam 2000-3000 manatı hardan tapıb verməlidir? Axı bu vətəni qoruyanlar, bu torpağı qoruyanlar elə ən çox bu kasıblar olub. Onlar vətəni qoruyublar, onlar vətən yolunda şəhid oldular. Elə bu gün də vətəni elə onlar qoruyur. Ona görə də pandemiyaya qarşı mübarizədə kasıb-varlı anlayışı olmamalıdır. İnsanlar xəstələnsə, onlardan heç bir şey umulmamalı deyil. Çünki dövlət onların hamısını pulsuz həyata keçirir və zəhmət çəkib həmin adamlar təməllərini özlərinə tabe elətdirməlidir, insanların taleyiylə, həyatıyla oynamaımalıdır. Ən azından ona görə ki, bu dövlətdə hamının yaşamaq, işləmək hüquqları var. Bu hüquqlarsa heç kim tərəfindən pozulmalı deyil.

Bir daha inanırıq ki, hansı qüvvələrin səbəbi pandemiya şəraitində marağ dairəsinə xidmət ələyəcək xəstələrin aparılması zamanı yaranan neqativ hallar tez bir vaxtda aradan qaldırılacaq. İxtisaslaşdırılmış xəstəxanalarda xəstə insanların yerləşdirilməsi, onların müalicəsi və sağlamlığı üçün heç kimdən, heç nədən maddi umacaq olmayacaq. Çünki biz bunu həmişə görmüşük və bu gün də görmək istəyirik. Və ona da inanırıq ki, cəmiyyətimizdə, dövlətimizdə kifayət qədər vicdanlı, namuslu, ədalətli adamlar var. Onlar imkan verməz ki, bu məsələlər neqativ hallar uzun müddət davam əlasın.

Faiq QİSMƏTÖĞLÜ

Keçmiş döyüşçü: "Yurd həsrətimə son qoyan Azərbaycan Ordusu ilə fəxr edirəm"

Alimlər hələ ötən əsrlərdə sübut ediblər ki, insanlarda anadangəlmə (genetik) elə xüsusiyyətlər var ki, o nainki fərdi tərək etmir, əksinə, ömrünün sonuna kimi şəxsiyyətinin müəyyənləşməsində, tanınmasında mühüm rol oynayır. Necə deyirlər, babalarımızın "ot kökü üstündə bitər" misal-fəlsəfəsində olduğu kimi... Əs- lində I Qarabağ müharibəsi həm də bir sınaq meydanı oldu, kimin "kök"ü nə idi, necə idisə, ortaya qoydu və bir daha qorxaq qorxaq kimi, igid igid kimi şəccəsinin nə olduğunu təsdiq etdi.

Bu gün oxucularımızı vətənpərvər, döyüşkən, igid Oğuz soylarından birinin şəcərə simasını özümdə hələ də yaşadım keçmiş döyüşçü, (elə indi də döyüşə hazır) bir əloğlumuzla tanış edəcəyik. Rafiq Xasay oğlu Kərimov 1968-ci ildə Ağdam rayonu Maqsudlu sovetliyinin Təməft kəndində anadan



ki, silahsız olması, (çox az miqdarda avtomat və tapançalarla təmin edilmişdilər) onları çarəsiz duruma salırdı. Dekabr ayının sonuna kimi Xankəndindən sonuncu azərbaycanlı da çıxarıldı. DQMV-nin mərkəzi artıq təmamilə ermənilərin idarəçiliyinə keçdi.

Artıq Ağdamda özünümüdafiə batalyonlarının yaranma zərurəti labüddə və az bir zaman kəsiyində pro-

sına gördü və gülümsündü. Gö-rəsən niyə unutmuşdular ki, Rafiqin tam sağalmağa, sağalana qədər səngərdən uzaq qalmağa hövsələsi çatmayacaq! Rafiq baş leytenant, kəşfiyyat rotasının komandiri Yaver Babayev müavinini təyin olunub əməliyyata gedəndə hələ yaraları tam sağalmamışdı.

İyunun 18-də Şirin Mirzəyev hək-lək olması Rafiq həyatında ən böyük itkisi və zərbə oldu. Eləcə də, baş leytenant Yaver Babayev, Sənan Rüstəmovun, Əlabbas İsgəndərovun, Qırımخانın, Arzın və digər igidlərin şəhid olması onun dost siyahısının seyrəlməsi demək idi.

836-cı batalyona Yaver Abbasov komandir təyin olunduğundan sonra qərargah rəisinin səfərbərlik üzrə rəis müavinini vəzifəsi Kərimova həvalə olundu.

Döyüşlərin birindən də qalmayan, səngərlərdən çıxmayan Rafiqin vücudunda kəskin ağırlar baş qaldırmağa başladı. Ağrılara dözmür, biruzə verməyə çalışırdı. Bilirdi ki, komandanlıq bunu bilsə, onu məcburən yenidən müalicəyə göndərəcəkdir. Susmalıydı və susurdu. Çünki döyüşməliydi. Bir gün qardaşı-alay komandiri Rizvan Kərimovun Mərzili kəndi uğrunda gədən döyüşlərdə ağır yaralandığını eşitdi. Komandirdən icazə alaraq xəstəxanaya gəldi.

Qardaşının vəziyyətinin getdikcə ağırlaşması

onu burada xeyli ləngiməsinə səbəb olur. Elə bu arada əzizlərinin təkidilə hakim müynəsindən keçmə məcburiyyətində qalır. Həkimlər onun haddən artıq zəifləmiş vücudunu və səhhətindəki kəskin dəyişiklikləri gördükdən sonra təcili müalicəyə başlamasını tələb etdilər. 1993-cü ildə Rafiqi ordudan tərxis olunur.

Hazırda Rafiq II qrup Qarabağ əlili-dir. Onunla söhbətimizdə bildirdi ki, bu gün güclü və yenilməz ordumuzun düşmənlər üzərində qələbə çalması, Azərbaycan iqtisadiyyatının, hərbi sənayesinin və onun əsgerinin nəyə qədər olduğunu nainki düşməna, bütün dünyaya göstərdi: "Bu gün Azərbaycan Ordusunun qəhrəmanlıqları, eyni zamanda, Ali Baş Komandanımız İlham Əliyev cənablarının göstərdiyi iradə və əzm, onun siyasi meydan-dakı qələbəsi qələbimizi sevinc və qürur hissi ilə doldurur. Artıq uzun illərdə həsrəti ilə yaşadığım doğma şəhərim Ağdam, doğma kəndim Təməft işğal-dan azad edilib.

Biz keçmiş döyüşçülər bir sıra dünya dövlətlərinin Qarabağ müharibəsini, ordumuzun qələbə salnaməsini öyrənməsini eşidəndə Vətənimizin işıqlı gələcəyinə inamımız daha da gücləndi. Ordumuzla fəxr edirəm!

Əntiqə Rəşid

Tramp koronaya qarşı 900 milyard ayırdı



ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasına görə 900 milyard dollarlıq iqtisadi yardım paketini ehtiva edən 2021-ci ilin büdcəsini imzalayıb. Bunu Tramp özü bəyan edib. İqtisadi yardım paketində adambaşına 900 dollarlıq ödəniş nəzərdə tutulur.

Pakistanda terrorçuların hücumu nəticəsində yeddi hərbiçilərin həlak olub

Pakistanın Bəluçistan vilayətində hərbiçilərdən Səhəd Korpusu postuna edilən terror hücumunda ən azı yeddi təhlükəsizlik xidməti əməkdaşları həlak olub. Bu barədə "Sinxua" agentliyi ölkə ordusunun mətbuat-xidmətinə istinadən bildirib.



Məlumatla əsasən, güc strukturları əməkdaşları ilə terrorçuların toqquşması ötən gün axşam baş verdi.

Gərgin atışmadan sonra hərbiçilərin silahlarının hücumunu dəf etməyə bacarıblar, bundan sonra ərazi mühasirəyə alınmış və qaçan terrorçuları tutmaq üçün qaçış yolları bağlanıb.

MEHRİBAN

Əsirlikdən azad edilən Amin və Bayram nə vaxt evə buraxılacaq?

"Bayramla dünən danışıq, səhhətinin yaxşı olduğunu, müalicələrinin davam etdiyini dedi"



Bu barədə Azvision.az-ə erməni əsirliyindən azad edilən əsgər Bayram Kərimovun atası Yaşar Kərimov məlumat verib. O, övladının nə vaxt evə buraxılacağından xəbər-siz olduğunu bildirdi:

"Bizimlə qısa danışır, övladının vəziyyətini soruşur. Özünlü de yaxşı olduğunu deyir. Onlar buraxıl-landa müəyyən vəziyyətdə bizə məlumat verəcəklər".

Əsirlikdən xilas edilən digər əsgər Amin Musayev-in əmisi Sənan Sadiqov sonuncu dəfə onunla sira-ğagün danışdığını vurğulayıb:

"Bizimlə maraqlandı, hal-əhvalı təvə, vəziyyətinin yaxşı olduğunu dedi. Onun nə zaman evə buraxılma-ğı barədə hələ məlumatımız yoxdur".

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsir-likdən azad edilərək Azərbaycana gətiriliblər. Onlar müalicə almaq üçün hospitala yerləşdiriliblər.



olub. Elə burda da orta məktəbi bitirib. Rusiyanın Xabarovsk şəhərində -Sovet ordusu sıralarında hər xidmət keçib. Ordudan kiçik serjant hərbi rütbəsi ilə tərxis olunduğundan sonra doğma yurtda döndü.

Ağdam Yangından Mühafizə İdarəsində

əmək fəaliyyətinə başlayanda artıq erməni quldurları qruplar şəklində birləşərək, soydaşlarımıza qarşı tənqibətlər törədirdi, Qarabağın hər guşəsində günahsız qanlar töküldü. Zəharli ilanlar yuvasına çevrilmiş Xankəndində (Stepanakert) isə azərbaycanlılara qarşı hücumlar daha intensiv şəkildə alınıb, təhqir və təzyiqlərin sayı artmışdı. Burada Azərbaycan hökuməti tərəfindən yaradılan xüsusi polis alayı şəhərdəki soydaşlarımızı müdafiə edən yeganə qurum idi. Hər dəqiqə pusquya düşmək, hər dəqiqə namərd gülləsinə tuş gəlmək gercəyindən çəkinməyən Rafiq də 1989-cu ilin dekabrında həmin alayın tərkibinə qatılaraq onlardan imdad gözləyən soydaşlarının müdafiəsinə qalxdı.

Münaqişənin günü-gündən qızış-ması, hadisələrin qarşısının alınmaz bir ahenqlə irəliləməsi sovet imperiyasının caynağından qopa bilməyən Azərbaycanın əleyhə gedirdi. Tarix boyu həm Rusiya, həm də, sovet imperiyası erməniləri himayə edərək, "din qar-daşlığı" adı altında azərbaycanlılara qarşı deportasiya və soyqırımı kimi dəhşətli eməllər həyata keçirib. Bu dəfə də ermənilərə hərtərəfli dəstək göstərərək, onları daha da quduzlaşdırırdı. Cəzasızlıq şəraitində yeni planlar quran, qətlər törədən erməni-lər rusların 366-cı alayına məxsus müasir silah və sursatlarla silahlanıb gücləndikcə, şəhərdə balans pozulur, azərbaycanlılara qarşı qarət və qətlər artırdı. Polislərimizin isə demək olar

ses başlandı. Çünki Qarabağda hamı anlayırdı ki, münaqişə çoxdan yerini müharibəyə verib. Rafiq də, qardaşı Rizvan da bütün yurdsever oğullar kimi düşməne qarşı silaha sarıldılar, könüllülər batalyonunda çiyin-çiyinə döyüşlərə atıldılar. Amma yenə də çatışmazlıqlar vardı. Nizami ordu, herb əliminə yiyələnmiş sərkərdə, dövlət hesabına texnika və silahların olmaması müharibədə bəzi boşluqlar yaradırdı. Buna baxmayaraq, tərkibi erməni və rus zabitlərindən ibarət olan nizami düşmənin ordusuna qarşı döyüşmək nə qədər çətin olsa da, könüllülər də bir o qədər rəşadət, cəsarət, döyüş əzmi göstərirdilər. Ölüm-dirim savaşını gədirirdi. Heç kim geri çəkilmək, meydanı boş qoymaq haqda düşünmürdü. Hamı ancaq qarşısını almaz-biz istəklə qələbəyə can atırdı.

1992-ci ilin əvvəllərində

836 sayılı batalyon (Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı ilk batalyon) rəsmi qayda-da təsdiq olunduğundan sonra Rafiqin döyüş yolu daha da mürəkkəbləşdi. Hələ özünümüdafiə batalyonunda olarkən onun kəşfiyyat xidmətində çalışması təcrübəli hərbiçilərinə əhəmiyyətli tələməti.

Topladığı təcrübələrdən ən ağır dö-yüşlərdə, ən təhlükəli kəşfiyyat əməliyyatlarında istifadə edirdi. Buna görə, silahdaşları Rafiqi cəsarətli-ürəkli oğlan kimi tanıyırdılar. Kod adı isə "Santos" idi. Döyüşlərin birində sağ çiyindən yaralanması, Bakıdakı Travmatologiya İnstitutuna müalicəyə göndərilməsi onu xeyli kədərləndirirdi. Axı qızğın döyüşlər gedirdi, Rafiqin ermənilərə olan "ürək sözləri" yarımçıq qalmışdı... 27-ci günün səhəri-si səhər təzədən xəstəxanaya tərək edərək, birbaşa batalyona gəldi.

Döyüş dostlarının təəccüblü baxışları altında hamı ilə mehriban-

Lukaşenko: Vaksin vurdurmayacam!

Belarusun prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyasına qarşı hikkəsindən geri qalmır. Virusun yayıldığı gündən bu günə kimi virusa inanmadığı deyir Lukaşenko koronavirusa yoluxan biri ilə əlaqədən sonra karantinə alınmışdı.

Ölkəsində virusun təsirinə artmasından sonra karantin tədbirlərinə qarşı çıxan Lukaşenko iqtisadi şərtləri səbəb göstərərək karantinin ölkə iqtisadiyyatına zərər verəcəyini demişdi. O, Belarusda virusa yoluxanların yatdığı xəstəxanaları ziyarət edərkən belə sosial məsafəni gözləməyib və maskadan istifadə etməmişdi.

Rusiya ilə vaksin razılaşmasına imza atdığı deyir Lukaşenko bildirib ki, yaza qədər 1 milyon 200 min nəfərə vaksin vurulması planlaşdırılıb. Bu rəqəm 2 milyona da çatıb.

O, həmçinin qeyd edib ki, koronavirus vaksininə şübhəli yanaşanlar-



dan bəriyəm. Bunu Səhiyyə Nazirinə dedim. Mən vaksin vurdurmayacam. O da razılaşıb. Lukaşenko: Vaksinin vurdurmayacağam!

Belarusun prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyasına qarşı hikkəsindən geri qalmır. Virusun yayıldığı gündən bu günə kimi virusa inanmadığı deyir Lukaşenko korona-

virusa yoluxan biri ilə əlaqədən sonra karantinə alınmışdı.

Ölkəsində virusun təsirinə artmasından sonra karantin tədbirlərinə qarşı çıxan Lukaşenko iqtisadi şərtləri səbəb göstərərək karantinin ölkə iqtisadiyyatına zərər verəcəyini demişdi.

O, Belarusda virusa yoluxanların yatdığı xəstəxanaları ziyarət edərkən belə sosial məsafəni gözləməyib və maskadan istifadə etməmişdi.

Rusiya ilə vaksin razılaşmasına imza atdığı deyir Lukaşenko bildirib ki, yaza qədər 1 milyon 200 min nəfərə vaksin vurulması planlaşdırılıb. Bu rəqəm 2 milyona da çatıb.

O, həmçinin qeyd edib ki, koronavirus vaksininə şübhəli yanaşanlardan bəriyəm. Bunu Səhiyyə Nazirinə dedim. Mən vaksin vurdurmayacam. O da razılaşıb.

Eminquey





Aminə YUSİFQIZI.
Respublikanın əməkdar jurnalisti

Oxuduğum tarix kitablarında tez-tez bu fikirlə qarşılaşdım: - "Hər millət, Ordusunu xeyallarının və ideallarının qoruyucusu kimi qəbul edir". Yəni ordusu varsa, o ölkənin vətəndaşı gələcək haqqında ideallar, xeyallar qura bilər. Çünki millətin əsası, rifahı və güvünü qılıncının gücünə dayanır. Demək, biz də gələcəyimiz üçün xeyallar qura biləcəyik artıq, çünki ən yeni tarixi biz yazdıq, tarix də bizdən yazacaq. 44 günlük ildırım sürətli müharibə Avrasiyanın gələcək istiqamətini şəkilləndirdi - Avrasiya Türkləridir.

Qarabağ savaşını bizim üçün bir mirlədir, eradır. Əvvəli və sonu böyük dərslərlə yüklü. Düşmən Qarabağı keçərək Kürə-Araza, Bakıya istəhlənmişdi. Biz də Qarabağı keçilməz eddik. Çanaqqala kimi, Qarabağ da keçilməzdir artıq. Şuşanı düşmənin kabusuna çevirdik. Çünki cəbhələrdə can verdi oğullarımız. Zəfər fədakarlıq istər, comərdlik istər, bir gecə ansızın gəliş istər bir də. Şuşa 30 il

AĞLAMAQ DEYİL, YAŞAMAQ SƏBƏBİMİZDİR ŞƏHİDLƏR

yaxındır övladlarının bir gecə ansızın - qəfil gəlişini gözləyirdi. Gecəyə vardı Şuşaya fəthlərimiz. Şərəfimizi, qürurumuzu, mədəniyyətimizi, üroyumuzun şüşəsini, kimliyimizi, mənliyimizi xilas etdik. O qədr qürurlu tarixdir ki, nə qədr sözlər, bədi təsvirlər, metaforalar, təşbehlər işlətsəm, bu hissi, bu duyğunu ifadə etməkdə acizdir, gücsüzdür. Bu günlərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı ovqat o qədr möcüzəvi və qutsaldır ki, qarşısında bütün ifadələr sönlükdür. Yəni, bu işlər yazmaqda alınmır hələ ki, biz bunu doya-doya yaşamaalıyıq.

Yaşamaq üçün artıq hər sabahımız açılma səbəbi var - şəhidimizin müqəddəs qanı düşüdü torpaq bizə vətəndir. Şəhid olan çiçəyi bumunda oğullarımızın yerini heç nə doldura bilməyəcək, böyük acıdır. Amma məqamları uca, qoyub getdikləri iz həmişəlikdir. Şəhid ailəsi olmaq isə başqa bir duyğudur, bənzəri, tərifi yoxdur.

Cəmiyyətdə yeri fərqli, dəyəri fərqli, mövqeyi fərqlidir. Şəhid anasının bir ömür boyu ciyəri yanır, amma övladının qanı ilə ona qazandırdığı "Şəhid anası" adı ilə qürur duyur, fəxr edir. - balam, Vətən üçün canını fəda edib, - deyir.

Müharibə başlayanda Müzəffər Ali Baş Komandan: "Mən nə vaxt, nəyi, necə edəcəyimi yaxşı bilirəm" dedi və tezliklə istər diplomatik cəhətdə, istərsə də döyüş xatində güvən qazandı, qələbə qazandı. Bununla da düşməni aqoniyə vəziyyətinə saldı. Azərbaycan oğulları başladığı işi yarımçıq qoymadı. Mübarək qədrəmlərini Şuşa torpağına basdı şanlı igidlərini. Gözün aydın olsun əzəmətli Şuşa Qalası, İsa bulağı, Xarı bülbül, Karvansaray, Gövhər Ağə məscidi, ruhunuz şad olsun Pənahəli xan Cavanşir, Xan qızı Nəvə, Üzeyir bəy, Əhməd bəy Ağəoğlu, Xan Şuşinski, daha kimlər...

Yeni il gecəsi Böyük Sərkərdəmiz İlham Əliyev cənabları qəhrəman xalqına müraciət edəcək və uzun illərdən sonra ilk dəfə bu ifadəni işlətməyəcək: "Bir gün Şuşaya qayıdacağıq, inşallah, bir gün bayrağımız Qarabağda dalğalanacaq". Artıq bu ifadəni işlədəcək: "Gözümüz aydın, Azərbaycanın qəhrəman oğullarının canı və qanı ilə qazandırdığı Şuşada və Qarabağın hər bölgəsində üyrəngli bayrağımız dalğalanır və sonuzadək dalğalanacaq. Qarabağ Azərbaycanıdır!" deyəcək. Hər birimiz o bəxtəvər anın sevincini doya-doya yaşayacağıq. Üroyumuzdan bu

hisslər keçəcək: "Nə xoşbəxtsən, Azərbaycan, Ordun Şuşadan, Ağdamdan, Kəlbəcərdən, Cəbrayıldan, Zəngilandan, Füzulidən, Qubadlıdan raport verir. Şuşa məscidində 28 il sonra azan səsləri ucalır. Duaların qəbul oldu, uca Milletim, dünya durduqca var ol!"

Biz işi qaranlıqda gördük. Əzəldən əbədə belədir, iynə gözü qədr işiqlər ən qatı qaranlıqda görünür. Qəhrəmanlıq, o iynə gözü qədr işi buraxmamaqdır. Biz də millət kimi təkvücdə olaraq tariximizə və tələyimizə düşən işi qatırdıq, heç buraxmadıq.

İşlə çıxmaq üçün oğullarımız bir ovuc torpaq olmaqdan qorxmadılar, aslan ürəklili övladlarımız canlarını düşməne sipər etdilər. Zəfər anı cibində insanlarla deyil, fəthlərlə, canını yurduna sipər edənlərlə qazandı.

Yaşamaq üçün başqa bir səbəbimiz də var - Azərbaycan yeni dövrə başlayır, yeni bir miladına. Əlbəttə, dünyada hələ müəkkəb və ziddiyətli proseslər, ədalətsizliklər, ikili standartlar davam edir və edəcək də. Güclülər zəiflərin haqqını tapdı. Biz bunları gördük, ən ağır şəkildə yaşadığımız bundan sonra basdıığımız hər addımda düşüncəyimiz, ayağımız

basdıığımız bu torpağın hər qarışı uğrunda övladlarımızın qanı axıb, hər qarış torpağın altında müqəddəslərimiz yatır. Daima güclü olmalıyıq. Bunun da birinci yolu birliyimizdir. Dünyanın harasında yaşamağımızdan, çalışmağımızdan asılı olmayaraq, təkvücdə olmağa davam edəcəyik.

Şəhidlərimizi ağlayaraq deyil, sevərək, yaşayaraq yaşadacağıq. Bizə əmanət etdikləri vətən torpağında alaca gözlü ocaqlarımız çatılacaq, çaylarımız axacaq, yamaqlarda sürülərimiz otlayacaq, ağaclarımız çiçəkləyəcək, ev olacaq, yurd olacaq, əkib becərəcəyik torpağımızı. Dədəmiz Qorqud dediyi kimi, qorumasın əkib becərməyə dəyməz. Əkib-becərməsin qorumağa.

Heç üzülməyəcəyik, bayramlarımızı bayram edib, üzüntülərimizi layiq bir şəkildə qeyd edəcəyik. Yorulmadan, usanmadan, bu torpaqları bizə yurd, vətən edən oğullarımızın müqəddəs ruhları qarşısında borcumuzu yerinə yetirəcəyik. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda birlikdə olacağıq. Yalnız bu halda Azərbaycanı qoruyub, yüksəldə, müqəddəsətimiz olan şəhidlərimizin ruhunu sevincirə biləcəyik.

VƏTƏN SİZƏ OĞUL DEDİ

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz çavuş Sənan Əliyev

03.12.1989-cu ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olan Quliyev Elnur Sərdar oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 27.09.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 8 yaşlı oğlu Elnar və 7 yaşlı qızı Gülnar Vətənə əmanət qalıb.



Əmanətin əmanətimizdir



"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz çavuş Sənan Əliyev.

11.04.1989-cu ildə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində anadan olan Əliyev Sənan Əlisəfa oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 30.09.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 4 yaşlı oğlu Əlisəfa və 3 yaşlı qızı Sünay Vətənə əmanət qalıb.

Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz XTQ giziri Fəriz Şixaliyev.

10.12.1987-ci ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olan Şixaliyev Fəriz Şahverdi oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 29.10.2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimizin 5 aylıq övladı Vətənə əmanət qalıb.



Şəhidimizin 1 yaşlı oğlu Qüdrət Vətənə əmanət qalıb



"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Qurbanzadə Mövlud.

02.08.1996-cı il tarixdə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olan Qurbanzadə Mövlud Səhəbət oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 27.09.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

"Vətən uğrunda" medalı ilə təltif olunan qəhrəman Şəhidimiz MAXE Elşən Abbasov

30.12.1992-ci il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində anadan olan Abbasov Elşən Qurban oğlu

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 28.09.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimizin 6 yaşlı Narinc və 3 yaşlı Fatimə adlı qızları Vətənə əmanət qalıb.



Şəhid Polkovnikimiz Zaur Nudirəliyev



Əsir düşməmək üçün təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı.

44 günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında Azərbaycanın Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının da misilsiz xidmətləri olub.

Allah rəhmət eləsin.

Dərman qıtlığı ilə bağlı idxalçılarla görüş keçirilib

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazlar tərəfindən



dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması və əsassız dövrüyədən çıxarılmaqla dərman qıtlığı yaradılması halları müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Adəlat.az-a verilən məlumata görə, bu halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlər daha da gücləndirilib. Dərman vasitələrinin satışı bazarın

da mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.

Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satılmasının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövrüyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməyi diqqətə çatdırılıb.

Eyni zamanda sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artırılması tövsiyə edilib.

Görüşdə dərman idxalçıları tərəfindən səsləndirilən təkliflər dinlənib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.

Şəhid qızı dünyaya gəldi



27 sentyabr 2020-ci ildə, Vətən müharibəsinin ilk günündə Ağcabədinin Hacıbəddəli kəndindən olan gizir Toğrul Bayram oğlu

Abbasov qəhrəmancasına həlak oldu. Şəhid olub, Tanrıya bir addım da yaxınlaşdı...

Toğrul təzə evlənməmişdi. Həyat yoldaşı hamilə idi. 15 dekabr 2020-ci ildə Toğrulun qızı dünyaya göz açdı. Körpə qızcağaz atasını görmədi. Onu görməyən şəhid atasının göylərdən boylanmış müqəddəs ruhunu gördü. Atasının ruhu qızcağaza xəfif təbəssümlə gülümsədi. Sanki onun ölməz ruhu qızcağı pıcladı:

- Qızım, narahat olma! İndi atanı istəməyə başlayırsan, mən də onu heç zaman unutma. Vətənin, atanın üz qoyduğu torpağın layiqli övladı ol, Mənim də ruhum baxış şad olsun. Sevinsən ki, şəhid Toğrulun qızı atasının adını uca tutur, Vətənin qoynunda rahat yaşayır. Bax belə qızım, salamat qal. Yaşa...

Adil MİSİRLİ

Almaniya suveren dövlət olduğunu sübut etməyə çalışır



Almaniya ABŞ prezidenti Co Baydenin inqarasiyasından sonradan "Şimal axını - 2" qaz kəmərinin tikintisi ilə bağlı fikrini dəyişməyəcək. Bu barədə Almaniyanın

xarici işlər naziri Hayko Maas məlumat verib. "Federal hakimiyyət suverenliyini qoruyaraq Vaşinqtonun istəyi ilə hərəkət etmək fikrində deyil" - deyərək XİN rəhbəri bəyan edib. Donald Tramp administrasiyası daha əvvəl "Şimal axını -2" lahiyəsi ilə bağlı sanksiyalar paketinin genişləndirilmə biləcəyini bəyan etmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, qaz kəmərinin çəkilişi ilə bağlı amerikan sanksiyalarının müəyyən çətinliklər yarada biləcəyini vurğulayaraq, bildirir ki, istənilən halda bu layihənin tikintisi başa çatdırılacaq.

Rüstəm Hacıyev

Berlin Tunelində cəsusların savaşı və George Blake

Soyuq müharibə dövründə rusların tərəfinə keçən ingilis agenti Corc Bleyk (George Blake) dünən 98 yaşında dünyasını dəyişdi.

"CIA" və "MI6"-nin ortaq işlədiyi Berlin Tuneli proyektini QKB-yə sızdıraraq ABŞ və Böyük Britaniyanı Rusiya qarşısında gülcünc vəziyyətdə qoyan Blake dünya tarixinin ən önəmli ikili agentlərindən idi.

Atası Misir yəhüdisi, anası protestant bir hollandiyalı idi. II Dünya Müharibəsində Nasistlərə qarşı vuruşdu, müharibənin bitməyinə bir il qalmış Böyük Britaniyaya getdi. O, artıq ingilislərin xidmətində idi.

1948-ci ildə ingilis xarici kəşfiyyat idarəsi olan "MI6"-nin Seul (Cənubi Koreya) idarəsinə göndərildi. Koreya Müharibəsində Şimali Koreyaya əsir düşdü. Əsir kampaniyasında kommunist oldu. Bir nəzarətçinin əlinə kompas verib SSRİ səfirliyinə çatdırdı. Qısa bir müddət ərzində QKB-nin Şimali Koreya idarəsinin rəisi ona göndərilən kompasın sahibini tapdı.

Sədrə "MI6-ya işləyirəm, artıq QKB-yə xidmət etmək istəyirəm" dedi və "Diomid" kod adı ilə qəbul edildi. Üç il sonra Londona qayıtdı, daha doğrusu göndərildi. Şimali Koreyada əsir düşən Bleyk öz ölkəsi Böyük Britaniyada bir qəhrəman kimi qarşılanmışdı.

1951, Şərqi Berlin Amerikan bölgəsinin bir neçə yüz metr yaxınlığında Sovet kəşfiyyat idarəsi Karlshorts Sovet əsgər heyəti və Qərbi Berlinləndəki Sovet səfirliyi arasında ki gizli əlaqəni təmin edən üç yüksək frekans ilə şifrəli telefon xətti yerini iki metr dərinliyində birləşirdi.

SƏS KEÇİRMƏYƏN YÜKSƏK TEXNOLOGIYA

II Dünya Müharibəsindən sonra nasist qalıqları ilə qurulan CIA ilə ingilislərin kəşfiyyat idarəsi MI6 Sovetlər və kommunist Qərbi Almaniya arasındakı gizli xəbərçiliyi təqib etmək üçün qeyri-adi və dərin bir planı dövrüyəyə soxdular. Qərbi Berlinə Şərqi Berlinə tərəf 500 m uzunluğunda şəhər yollarının düz altında içində insanların rahat işləyə biləcəyi qədr geniş, səs keçirməyən yüksək texnologiyaya sahib olan tuneli tikməyə 1954-cü ildə başladılar.



KQB SƏDRİ SEROV: İMKAN VERƏK, TIKSİNLƏR

MI6 Berlin Tuneli proyektini üçün rusca bildiyini də göza soxaraq Bleyki seçdi.

Dörd il əvvəl Şimali Koreyaya əsir düşən kommunist və Diomid kod adı ilə QKB tərəfinə keçən ikili agent Corc Bleyk!

6,5 milyon dollar (2018-ci ildə 180 milyon dollara bərabər idi) xərclənən tunellə bağlı bütün məlumatların Bleyk vasitəsilə masasının üstünə gələn QKB sədri İvan Serov "İmkan verək, tiksinslər" dedi. Həm Qərbə aldadıcı məlumatlar yayacağılar, həm də istədikləri vaxt bu düşməni fiasko-nu propaqanda materialı kimi istifadə edəcəkdilər.

SSRİ telefon xətlərini tunel vasitəsilə dinləyən CIA və MI6-nı lazımsız məlumatlarla aldadır, şübhə altına düşməmək üçün də arasına gerçək, amma həyatı önəmli olmayan məlumatlar da qatırdı.

67 MİN SAATLIQ TELEFON DANIŞIQLARI

CIA və MI6 1956-cı ilin aprel ayına qədər 67 min saatlıq telefon danışığı qeydə aldı. Londonda 300-dən çox rus mühacir ilə alman tərcüməçi bu qeydləri çözdürdü.

Və o an gəlib çatdı. SSRİ və Qərbi Almaniya əsgərləri Berlin Tunelinin girişində...

SOYUQ MÜHARİBƏNİN ƏN BÖYÜK FİASKOLARINDAN BİRİ

Stalinin yerinə gələn Xruşşov Böyük Britaniya kraliçası II Elizabetin dəvəti ilə Böyük Britaniyaya gəldi.

SSRİ və Şərqi Almaniya əsgərləri tunelin şərq hissəsindən girdilər. Tunelin ortaya çıxmasından sonra SSCB bu addımı beynəlxalq hüquqlara zidd bir addım kimi qələmə verdi.

1961-ci ildə qədr dəşifrə olmayan Bleyk Qərbə gedən Polşa Gizli Təşkilatı SB-dən olan Mixael Qaleniyevskinin etirafından sonra tutuldu və 42 il müddətində azadlıqdan məhrum edildi.

1966-cı ildə İrlandiya Respublikaçı Ordusunun bombaçısı Sean Aloyisious Bourke ilə birlikdə Londondakı "Wormwood Scrubs" həbsxanasından qaçırıldı. Şərqi Berlinə Moskvağa keçdi.

Həbsxanadan qaçırını İRA üzərindən QKB-nin təşkil etdiyini inkar etməyən Corc Bleyk 98 yaşına kimi rusların oma verdiyi təqaüdlə yaşayırdı.

Hazırladı: Eminqey



KOD ADI: DİOMİD



Kamala Abiyeva

**Sən
elə azadsan**

Şəhidlərə məktub

Torpaq əsirdisə Vətən şəhiddi
Bu boya ağrıyla yaşamaq olmur.
Ey Vətən yolunda şəhid igidim
Böyüklüyünü də daşımaq olmur.

Elə möhtəşəmsən, elə böyüksən
Sığmırsan nə qəlbə, nə gözə igid.
Utancdan öləcək sənə nə desəm
Sığmazsan nə dilə, nə sözə igid.

Bu torpaq uğruna fəda etdiyən
həyatına qurban, özünə qurban.
Bağrını yandıran son nəfəsinin
"Vətənim sağ olsun" sözüne qurban.

Sənə də,mənə də anadırlıq igid,
Vətən dediyimiz bu Azərbaycan.
Heyl əvəzinə ölə bilmədim,
Sən anana qurban,man sənə qurban...

Sən elə azadsan, elə azadsan
Mən bu azadlığın quluyam daha.
Sən elə rahatsız, elə rahatsız
Mən isə dönmüşəm gözyaşlı aha.

Sən elə əlçatmaz bir zirvədəsən,
Bilmirəm nə vaxtsa görüşürükmi?
Sən o kutsal Vətən zirvəsindəsən.
bilmirəm ruhumuz görüşəcəkmi?

Vətəndən halallıq alan igidim
Sən elə xoşbəxtsən, elə xoşbəxtsən
Mən sənədən halallıq ala bilmədim.
Ömürlük önündə borclu qaldım mən.

Hər qarış torpaqda gəzən nəfəsin
"Haqqını halal et" deməyin deyir.
Həkəri çayına qarışan səsin
"haqqını Vətənə vermişəm" deyir.

Haqqını qoruyun, tapdalanmasın.
Qoruyun siz Vətən əmanətini.
Elə qoruyunki, canı yanmasın.
Qoruyun Şəhidlik səadətini.



Fərac FƏRƏCOV
*Naxçıvan MR Ali Məclisinin
deputatı, Əməkdar jurnalist*

44 günün nağılında

Torpaq qaçdı ayaqlardan,
Yer ayrıldı dayaqlardan,
Qırmızıya boyandı dan,
44 günün nağılında.

Ər oğullar dağ titrətdi,
Dözmüşdülər nə müddətdi,
İndi cavab sərtdən-sərttdi.
44 günün nağılında.

Dünya həyret içindəydi:
Bu ordu nə biçimdəydi?!
Ermənilər köçündəydi,
44 günün nağılında.

Milli qeyrət yetdi dada,
Torpağı vermədik yada,
Qeybə çəkildi qan-qağa,
44 günün nağılında.

Əzəli düşmənin başı,
Ətəyindən tökdü daşı.
Yaxşı bitirdik savaş...
44 günün nağılında.

Qarşımızda çökdülər diz,
Qürur verdi qələbəmiz.
Tarixə düşdü şanlı iz,
44 günün nağılında.

"Qələbə" silsiləsindən

**Yumruq birlik nişanəsi,
Yumruq sülhdür, ədalətdir**

Şəhid anası

Salam, şəhid anası,
Salam, ey nurlu qadın.
Könüllərdə bərkiyib,
Heykəlləşibdi adın.
Qəhrəman övladının
Qəhrəman anasısan.
El üçün, vətən üçün,
Alışıb yanasısan.
Böyütdüyün o əsgər
Torpağa qan veribdi,
Qələbə çalaq deyə,
Özün qurban veribdi.
Ən uja züvələre
Çatıbdı sənin balan,
Düşməne divan tutan,
Düşməne qənim balan.
O kəsdı Qarabağdan
Vəhşi yağı ayağın.
Param-parça eylədi
Son ümidin, dayağın.
Ey analar anası,
Əymə, dik tut başını.
Dərdini at kənara,
Axıtma göz yaşını.
El uja tutur səni,
El səni əzizləyir.
Qədəm basdığın yeri
Xoş məramla izləyir
Şəhidlər ölmür, ana!
Sən şəhid anasısan.
Qəhrəman balan təkin
Əbədi qalasınan.

Boş buraxma əl-qolunu,
Qoy daima yumruq olsun.
Harda nizam, haqq pozulsa,
Orda qəfil Simruq olsun.

Son yüz illər bilsəz necə,
Dərd çəkmişik, dağlanmışıq.
Həsət qalib bir yumruğa,
Uduzmuşuq, aldanmışıq.

Yan-yörəmdə namərd qonşu,
Qamçı çalib birliriyə.
Əl uzadıb iç dünyama,
Əl uzadıb dirriyiyə.

Büllür təkin saf millətlik,
Dünya boya ürəyimiz...
Yaxın-uzaq müsəfirə.
Yetib halat çöreyimiz.

Lakin müdam, sınaqlardan
Adlıdırca, ötdükce biz,
Yumruq adlı atributa,
Sığınırdı taleyimiz.

Qırx dörd günün döyüşündə
Yumruq göydə havalandı.
Yağı üstə çəğrış edən
Bayraqla bir dağalandı.

Bu yumruğun müəllifi
Baş Komandan özü idi.
Onun əzmi, iradəsi,
Dağdan ağır sözü idi.

Dahi ilham yumruğuna.
Alıqş qopdu milyonlardan.
Sühil gətirən sühil orduşu
Qorxmaz oldu ötüm, qandan.

Dəmir yumruq əzəməti,
Qazandırdı şanlı zəfər.
Bəxş eylədi yurdumuza
Əbədilik aydın səhər!

Yumruq

Yumruq birlik nişanəsi,
Yumruq sülhdür, ədalətdir.
Dosta sirdaş, düşməne dağ,
Ümidlərə sədaqətdir.

**Ölkə üzrə koronavirusa
ikinci ən çox yoluxma
Aran zonasındadır**



Azərbaycanda koronavirusa yoluxanların 52,0 faizi Bakı şəhərinin payına düşür.
Adalet.az-ın məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13.5 faizə çıxıb.

Abşeron rayonunda yoluxmaya görə 12,8 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,3 faiz yoluxma ilə 4-cü yerdədir. 3,1 faiz yoluxma Quba-Xaçmaz, Şəki- Zaqatala rayonları, 2,9 faiz Lenkeran rayonu, 1,4 faiz Yuxarı Qarabağ bölgəsi, 2,5 faiz isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma hali 0,005 faiz qeydə alınıb.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 15,0 faizi Binəqədi, 13,0 faizi isə Xətai rayonu, 12,2 faiz Yasamal rayonunun payına düşür. Yoluxma hallarının 10,7 faizi Sabunçu, 7,9 faiz isə Nəsimi və Narimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,8 faiz Xəzər, 5,4 faiz Qaradağ, 5,0 faiz Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma hali isə Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faiz isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faiz isə kişilərdir.

**ÖZÜ İLƏ İSTİQLAL ARZUSUNU
APARAN ŞAİR...**



FİDAN Abdurahmanova
*Filologiya üzrə fəlsəfə doktoru,
dosent*

"Hər dəfə Şahmarı görəndə, səsinə eşidəndə gözlerim önündə külli Qarabağ canlanır.."

Bəxtiyar Vahabzadə

XX əsr bəşəriyyətə yalnız müharibələr, represiyalar deyil, bütün faciə və haqsızlıqlarla yanaşı bu tarixi prosesləri əsərlərində yaşadan - yazıçı və şairləri də bəxş etdi. İnsanın ömrü, həyatı, ölümü, sevinci, iztirabı poeziyanın tükənməyən əbəd və əzəli mövzusu olub. "Sizəm sızıdayır, masadan ötrü // könlüm-neca sözün qəbiristanlığı"- deyirdi XX əsrin novator şairi Əli Kərim. Şairlərin yaradıcılığına zaman və bu zamanda yaşayanlar ilqim, məsafəsizlik, vakkum ölçsüzlük kimi daxil olur. Zaman vaxt, zamansızlıq meyarının hüduqları yoxdur. Poeziyada vaxt zaman vadisinə düşüb, vaxtsızlıq sindromu yaşayır. Bu dünyanın həm əvəzsiz // həm havayı // Nəyi var vaxtdan savayı? deyirdi Ələkbər Salahzadə. Şahmar Əkbərzadə isə vaxı ayrılıqlarla yaşayırdı və bəlkə də bu səbəbdən zamanın dəyərini bilirdi:

**Dolaşar qəfilən ömür düyünüm,
Ayrırs bu dünya bizi nə vaxtsa.**

İkinci dünya müharibəsinin soyuq qış günündə- 1941-ci ilin dekabr ayının 28-də doğulan Şahmar Əkbərzadənin taleyinə nəinki Böyük Vətən müharibəsi və ondan sonrakı çətin günləri, Birinci Qarabağ müharibəsi, erməni faşizminin yaşamaq da nəşib oldu. Şahmar Əkbərzadə Azərbaycan xalqının milli dəyərlərini - mədəniyyətini, tarixini, təbiətini ürəkədən sevmə və problemlərini üzə çıxararaq mütəmədə olaraq həlli yolları arayan varlığını "Vətən" yaşadan şair idi. O uşaqlığını müharibənin cəmiyyətə vurduğu zərbələrin fəsadları ilə, gəncliyini Arzın ayırdığı millətinin taleyi, ömrünün sonuna qədər isə Vətən həsrəti ilə yaşadı:

**Xocalıda, Şuşada bağrına dağ basılan.
Mərcahlıda, Tərtərdə şaqqalanıb asılan,
Yolum, layla, a layla!**

Şahmar Əkbərzadənin lirik qəhrəmanı daima iztirab çəkir. O, planetin və onun sakinləri üçün narahatlıq keçirir. Sivasda doğulan, təhsilini Gaziantep və Malatya da alan, əslən qarabağlı (Ağdam) olan, böyük türk şairi, yazıçı Yavuz Bülent Bakiler keçən zaman üstünə tökülən qan üstünə, qılınc - qalxan üstünə and içərək "Azərbaycan yüregimdə bir şahdamardır" şeirində Azərbaycanca - Bəxtiyar Vahabzadəyə və Şahmar Əkbərzadəyə səslənir:

**Götür beni Aras
Al beni Hazar
Oğuz'u Oğuz'dan başqa kim anlar
Yaram derin mərhəmətim yok vaktimdir
Bir destan yazar gibi yaz beni Hazar**

"Əlvida"

Sənətə, sənətkara, zəhmətə dəyər verən şair oldu -alovlu çıxışları ilə daima haqq savaşında idi. "Əsarət var, hürriyyətdən yuxarı" (Bəxtiyar Vahabzadə) fikrinə cavab olaraq, Haqq dağırır haqqa düşmənin xəbislər, //Gözə girir gözüqapır hərislər; yaxud, Azadlığa divan tutmaq azaddır, // Hürriyyət var, əsarətdən rəzildir! - "Çerxi fələk" şeirini yazmışdır. O, dövrünün bütün haqsızlıqlarına öz şeirləri, düşüncələri və həyat tərzi ilə cavab verirdi. Xalq Şairi Musa Yaqub mərhüm şairin ruhunu əbədi varlığa - şeirə, poeziyaya qovuşdurmuşdur: "Şahmar başdan-başa poeziya idi. Onun ürəyi daima alovlu idi və sevinirəm ki, o, ürəyini yanğısı hədar getməyib, gözəl poemalara, şeirlərə çevrilib. Əgər dünyada ruhun varlığı təsdiq edilirsə, deməli, Şahmarın ruhu da əbədi olaraq yaşayacaq". Şahmar Əkbərzadə dünyada baş verən bütün proseslərə öz vətəndaş mövqeyini əsirgəmir. O bütün mövzularda bir sənət əsəri yaradan, növbədən və janrıdan asılı olmayan sözü ağılla yükləyən və sözlə məntiqlə davranan şair idi. El arasında müvazinetini itirən, şüursuz insana deyilən "ağlı topuğundadır" ifadəsini məhərrətə poeziyanın lirik müstəvisində futbolçu ayağı ilə müqayisə edirdi. 1974-cü ildə dünya çempionatı zamanı yazdığı "Pele" şeiri:

**Həsəd aparırdı ağıllı başlar
Ağlı "topuğunda" olan oğlana.**

(Pele)

Uşaqlığını keçirdiyin yerlərdə böyüklüyünü keçirmək, yaşana bilmək özü də bir xoşbəxtlikdir fikrimizcə. Yaşlandıqca uşaqlaşması həmin mühitə qovuşmaq ümididir bəlkə də... ələsinin torpağına qarışmış ətri isə bu torpaqda bitən odunun ocağında yanaraq tütüsündə, uşaqlığını xatırladır insana... məhz bu qoxu insanı torpağına, yurduna və evinə bağlayır. "Ev insanın dünyadakı bir küncüdür. Ev ilk dünya deməkdir" (Qaston Başelard "Məkanın poetikası" 1996). Bir müddət yurdundan ayrı qalması, Çexoslovakiyaya səfəri zamanı şair bu şeiri qələmə almışdı. Yurdunun işğal altında olması isə onu bu həyatda bitirmişdi...

**Haçansa ömürlük qoynuna girib,
Çəmənin, çiçəyin olasıyam mən.
Laylamin binəsi sənədən başlanır,
Çəmənilim, ay mənim könül çəmənim.
Hər səni ananda gözüm yaşarır,
Gözü yolda qalan anamsan mənim.**


(Çəmənilim)

**Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..**

Doğma kəndini anası, anasını isə Vətəninin torpağı bilan anası yoxluğu ilə bərişə bilmir. Dünyanın hər yerindən anasına yeni paltar hədiyyə alan şair anasının ölümündən sonra - qadın geyimlər görəndə uçuşub yerindən qopar ürəyi və gözleri48 ölçüdə axtarar.Üstündə bitən otları isə gözünün yaşıyla əmizdirməyə çalışır:

**Geyimlər-keçimlər gəlməz eyinə ,
Bigənə qalmısın,ana hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.**

(48 ölçülü qadın paltarı)



O yurdunun hər qarışı üçün çox narahat idi. Məhz bu səbəbdən şair əsrin təlatümlərinə dərinləndirən reaksiya verirdi. Onun şeirlərində gərginlik yanıtın həsrət vardı. Sanki şeirləri əzabla və qəzəblə yazırdı və Qarabağa uzaqdan baxaraq, doğma yurdunu həsrətinin közündə yaşadıb daima alovlandırır.

Bir kövrək gümanı qılınca çəkən "yox"la,qılıncı illərdən "hə" qoparıncə ümidli yüz kərə ölüb-dirilən şair qəlbinin dünyaya münasibəti əslində "Hə"lər, "Yox"lar arasında çırpınan ümidlərdən ibarət idi.

**"Yox" var - zəhər kimi, "hə" var - bal dadır,
Biri yoxluğumdur, biri varlığım.
"Hə"lərin, "yox"ların arasındadır
Taleyim, ümidim, bəxtiyarlığım.**

("Hə"lər, "Yox"lar)

Dünya şöhrətli alim Xudu Məmmədov müsahibələrinin birində əziz dostu və həmyerlisi haqqında belə qeyd etmişdi: "Şahmar kimin qarşısına çıxırsa, o, daxilən durulanır, sanki şüurunda işiç yanır..." (1977-ci ildə "Elm və həyat" jurnalı)

O bir şair kimi türkün ulu ruhunu poeziyaya gətirir.

Genetik kodu poetik dillə açmağa çalışır. Tərtəmiz türk mədəniyyətindən çıxıb gələn şair bu mədəniyyətin daşıyıcısı olması ilə aşkar qürur duyur.

Türk fəthəyili türk törəsinə güvənərək, müasir dünyanı poetik yolla tənqid edir.

**Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..**

**Utanim yerinə, Türk yatağınə,
Gözərin doymadı Türkü yeməkdən...**

**"Utanim yerinə yaxud,
Qarabağsız Qarabağı!"**

Şeirlərindəki obrazlar türkçülük ruhu ilə əşılənib. O türk dilinin zənginliyini, bədii ifadə imkanlarını, türkçülük fəlsəfəsini şeirləri vasitəsi ilə sərgiləyir. Yazıçı Aqil Abbasın yazıları kimi yuxuları da həqiqətin qarçılardır. Vaxtilə gördüyü bu yuxu qələbənin müjəddisi idi. Təəssüf ki, yuxudakı kimi gərək həyatda da bu bu sevinci - Qarabağın işğaldan azad olunduğu günü Şahmar Əkbərzadə görə bilmədi.

"Çox qəribə bir yuxu görmüşdüm. Mən Ağdamı tez-tez yuxuda görürəm. Çox qəribədir ki, həmişə də gözəl şeylər görürəm. Görürəm Ağdamdayam, mənə heç vaxt ad günü keçirməyən atam ad günü keçirir.Kömür tapılır. Soruşuram ki, bazar da bir az boşdu, ay bala, niyə kömür tapılır?"

"Müallim, bu gün hər yerdə toydu, camaat da toydadı, ona görə bazar boşdu, kömür də tapılır."

Həyət doludu adamlar. Atam da durub pilləkanların üstündə. Elan edir ki, məclis axşam doqquzda başlayacaq. Deyirəm, əsi, nə danışırsan, doqquzda məclis olar? Camaat yığılıb. Atam qaydır ki, Şahmar hələ gəlməyib..."

Bəli, həqiqətən də qəribə bir yuxudu. Bu yuxudakı kömür çox güman ki Qarabağdan yanaraq yoxa çıxan düşmənin prototipidir, məclisin saat 9-da başlaması Qarabağın azadlığı qovuşduğu ilk günü 9 may Bayraq gününün simvoluudur. Hər yerdə toy büsatın qurulması isə sözlərə sığmayan 44 günlük müharibənin qələbə sevinci...

Ağdamın işğal olunmasına, zəngin və müasir şəhərin genosid uğramasına "Dayanın" şeirində dedi ki:

"Vüsəlin etrinə bələnməmişəm, // mənə ötürməyə tələsməyən sız!" -Vətən həsrəti ilə yaşamağa ürəyi bərişməyən Şahmar Əkbərzadə79 yaşında bu gün 28 dekabr 2020-ci ildə öz doğma yurduna qovuşaraq salamatlayacaq.

**Xoş gördük a yerlər a göylərsalam
Gəldim o yerlərdənbirsalamalam.
Danışsəbnövşəli, lələlitalam
Ölübürirdiyim o anımhani.**

(Hani)

1914-cü ildə Türkiyənin Şərq cəbhəsində (ruslar və ermənilər tərəfindən törədilmiş "Sarı-qamış") qırğın zamanı qardaş xalqına yardımını əsirgəməyən Əhməd Cavad Qars şəhərində rastaşdığı vəziyyətdən təsirlənərək yazmışdı:

**Sordum qərib minarədan:
"Aşxam olmuş, azan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"**

Bəli, bu gün 27 ildən sonraQarabağda - şairin doğma yurdunda erməni vandalizminin törətdiyi müharibə cinayətləri - urbisid nəticəsində yeganə tikili qalan Ağdam Məscidinin minarəsində səslənən Azan sədəsi bütün dünyaya yayılır və bayraqlarımız bütöv Azərbaycanda dağalanır.Ruhun şad olsun, and yerı Türkün ruhu olan özü ilə İstiqlal arzusunun aparən şair.

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 147 (2181) 29 dekabr 2020-ci il

BİR QALANIN SİRRI

(əvvəli ötən sayımızda)

Tarixin dərinliklərinə, yeni bizdən uzaq əsrlərə üz tutduqca təkcə zamanın özünün fonunda xalqımızın keçdiyi yolun möhtəşəmliyi Azərbaycan adlı məkanın, onun insanının nələri qadın olduğunu, nələrini sübut etdiyini açıq-aşkar göstərir. Bax, bu mənada Örnəqala özünün mövcud olduğu tarix ərzində böyük dünyanın ticarət yolu üzərində özünün tərəqqisini təmin edə bilmişdi.

Arxeoloqların ilk dəfə 1933-cü ildə qazıntılara başladığı Mil düzü ərazisində, yeni Örnəqala şəhərinin yerində tapılan maddi-mədəniyyət nümunələri, qala divarının qalıqları buraya böyük bir maraq yaratdı və bunun ardınca 1966-cı ildə Azərbaycan alimləri, tarixçi-arxeoloqlar

Ə.Ələkbərov Örnəqalada ikinci dəfə qazıntılar aparmağa başladı. Artıq tapılan mis pullar, dulusçuluq nümunələri, saxsılar, şüşə qalıqları, bişmiş kərpic və sairə artıq sübut edir ki, bu şəhərdə ticarət xüsusi bir maraq mərkəzində imiş. Eləcə də 1951-ci ildə yenidən arxeoloqların ixtiyarına verilən Örnəqala qala kompleksi AMEA-nın Tarix İnstitutunun əməkdaşları tərəfindən daha geniş şəkildə öyrənilməyə başlandı.

Vurğulamaq yerinə düşər ki, 3 hissəli Örnəqala şəhərində tapılan maddi-mədəniyyət nümunələri belə bir fikrin formalaşmasına səbəb olmuşdu. Həmin fikir də bundan ibarətdir ki, XII-XIV əsrlərdə, yeni səlcuqların və monqolların Azərbaycana yürüşlərindən öncə Örnəqala özünün çiçəklənmə dövrünü yaşamışdı.

Alimlərimizin gəldiyi qənaətə görə, Örnəqala bir şəhər olaraq həm də Azərbaycanın ticarət mərkəzlərindən biri olmuşdu. Yeni burada tapılan mis pullar şəhərə müxtəlif ölkələrdən tacirlərin, müsafirələrin gəldiyini göstərən faktlardan biridir. O da maraqlıdır ki, şəhərin varlılar məhəlsində evlər daha möhtəşəm olubdu. Bunu həmin evlərin qalıqları da sübut edir.

Bu gün təkcə Azərbaycan tarixçiləri, arxeoloqları deyil, eləcə də Örnəqala ilə bağlı faktları öyrənən, araşdırmalar aparan digər ölkələrin alimləri də bu qənaətə diyərlər ki, Örnəqalada sənətkarlıq, eləcə də dulusçuluq daha çox inkişaf etdirilmişdir. Və bir də maraqlı məqam ondan ibarətdir ki, Örnəqala şəhərinin Kiçik Şəhər hissəsində Əmir Teymur dövründə qala divarı inşa edilmişdir.

Ümumiyyətlə, Örnəqala ərazisindəki müəyyən yüksəkliklər, yeni təpə kimi yerlər arxeoloqlar tərəfindən öyrənilərkən burda 7 ədəd dulus küresi, üstü örtülmüş su kəməri və XII-XIII əsrin əvvəllərinə aid təsərrüfat əhəmiyyətli çox böyük bir kompleks qalıqları üzə çıxmışdı. Bu tikinti qalıqlarının da yaxınlığında müəyyən qəbir yerləri də aşkarlanmışdı. Müsəlman qəbirliyi olan həmin ərazidə 4 künc türbə və onun yaxınlığında isə aşkarlanmış 4 qəbirdən müxtəlif bəzək əşyaları, eləcə də buradakı türbənin içərisində mozaikahı, boyalı rəsmlərlə bəzədilmiş 8 guşəli türbənin də qalıqları üzə çıxmışdı. Həmin ikinci türbənin mehriban yerində müəyyən yazı qalıqları

da aşkarlanıb ki, bu da alimlərin böyük marağına səbəb olmuşdu. Bu maraqlı türbənin etrafında da iki müsəlman qəbirinin olduğu müəyyən olmuşdu.

Bu gün Azərbaycan arxeoloqlarının diqqət mərkəzində saxladığıları həmin Örnəqala şəhərinin ərazisi sirlərlə doludur. Təbii ki, zaman-zaman bu sirlər çözülməyə və Azərbaycan tarixinə, keçmişinə, xalqımızın özünə böyük sevgisi olan araşdırmaçı övladları bu sirlərin hər layını öyrənib onu hamı xalqa, həm də elmi ictimaiyyətə çatdıracaqdı. Bunun üçün kifayət qədər savadlı tarixçi arxeoloqlarımız var və onların sırası hər gün daha da artır, kamilləşir. Bu da biza əməl verir ki, öz tariximizə daha dərindən sahib çıxmaq.

O ki, qaldı Örnəqalada aparılan və nə qədər elmə məlum olan faktlara, şəhər ərazisində tapılan ocaq yerləri, kürelər, işlənmiş alətlər, ümumiyyətlə, tikinti və sənətkarlığa dair nümunələr onu deməyə əsas verir ki, bu şəhərin yerləşdiyi ərazinin mədəni təbəqəsinin qalınlığı burada tarix boyu baş verən dəyişiklikləri izləməyə şərait yaradır, imkan verir. Ona görə də arxeoloqlar şəhər ərazisinin bir neçə qazıntı sahəsinə ayırıblar və hər sahə üzərində eldə olunan, tapılan nümunələr həm ayrı-ayrılıqda öyrənilir, həm də müqayisəli şəkildə. Həmin nümunələrin əsasında çıxarılan qərar, daha doğrusu, qənaət də bundan ibarətdir ki, istər Azərbaycanın, istərsə də Cənubi Qafqazın tarixində özünəməxsus



rol oynamış Örnəqala şəhəri həm iqtisadi, həm də mədəni həyatı ilə həmişə diqqət mərkəzində olubdu. Tarixçi alim Q.Əhmədovun fikirləri ilə sözlədiklərimizi ifadə etsək, onda deyə bilərik ki, "xüsusilə XII-XIII əsrin əvvəllərində burada çox böyük canlanma olmuşdu. Bu şəhər təxminən özünün on əsrlik mövcud olduğu dövrdə Azərbaycanın və bütün Cənubi Qafqazın iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır".

Bəli, bu gün Beyləqan rayonu-nun Kəbirli kəndi ərazisində yerləşən Örnəqala şəhərinin həm adı, həm burada tapılan maddi-mədəniyyət nümunələri böyük maraq doğurur. Və bu maraq da alimləri həmin o ünvana tələsdirir. Bunun da bir səbəbi ərazinin Azərbaycan tarixi üçün bir əsas mənbə, fakt üçün böyük önəm

Azərbaycan Respublikasının Prezidenti yanında Kəndli İnförmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu



kəsb etməsidi. Ona görə də AMEA-nın Tarix İnstitutunun arxeoloqları digər ərazilərimiz kimi son dərəcə sirlə və maraqlı olan Örnəqalanın alt qatlarına işıq salmağa çalışırlar. Düşünürük ki, aparılan axtarışlar öz faydasını verəcək və bu da tariximizin zənginləşməsinə, özümüzün özümüzü tanımağımızda, düşməmə tutarlı cavab verməyimizdə əsas faktlardan, silahlardan biri olacaqdı.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MƏLİYYƏT YARDIMI İLƏ



Salida Şarifova

AMEA-nın professoru, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

(əvvəli ötən sənə saylarımızda)

"Yaycı soyqırımı" kitabında müəllifin istifadə etdiyi tarixi sənədlərdən biri də Stepan Şaumyanın Bakıda Sovet hakimiyyəti ilə bağlı Moskvağa ünvanladığı teleqramdır. F. Fərocov teleqramın mətnini kitabında əks etdirməklə oxucusunun nəzərini tarixi prosesə yönəltməyə cəhd edir. S. Şaumyanın ünvanladığı teleqramın mətnini nəzərdən keçirdikdə, xalqımıza qarşı törədilən soyqırımların bilərəkdən həyata keçirilməsinə bir daha əmin olursan: "Müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti tükəndən asılı idi. Yelizavetpolda (indiki Gəncə) və Tiflisdə möhkəmlənmiş feodal (böy və xan) ziyalılarıbaşa olmaqla, partiyalar mənşeviklərin alçaq və qorxaq siyasəti nəticəsində özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar. Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qurardılar". [3, s. 28]

Fərocov "Yaycı soyqırımı" əsərində təsvir etdiyi hadisələri, çatdırmaq istədiyi ideya və fikirləri təsirli etmək üçün nəzm nümunələrindən də istifadə etmişdir.

Bu nümunələrin bir qismi müəllifin özünə aid, digər qismi isə başqa sənətkarlara, şairlərə aid nəzm nümunələridir. Məsələn, müəllif "Vedi hadisələri..." başlıqlı yazısında Zeynal Vəfənin Əkbər Əliyevin qələmə aldığı fikirlərindən Hüseyin Cavidin qələmə almış olduğu

*İblis nədir? Cümlə xəyanətlərə bəis,
Ya hər kəsə xain olan insan nədir? İblis!*

misralarını təqdim etmişdir. Bəllidir ki, Hüseyin Cavidin "İblis" faciəsində ədələtsiz

Fəroc Fərocovun "Yaycı soyqırımı" əsərinin problematikası və janr xüsusiyyətləri

müharibə aparılana dərindən nifrət əksini tapmışdır. Fəroc Fərocov da qələmə aldığı əsərində ermənilərin ədalətsiz müharibə törətdiyi olmalarını əks etdirmişdir: "...heç kəs bilmir ki hardadır İblis dediyimiz o mürdar məxluq. Mən deyirəm: harada daşnak təbiətli bir erməni varsa, onun içindədir İblis". [3, s. 33]

Fəroc Fərocov "Xocalı qətləmi" yazısında özünün qələmə aldığı səkkiz bənddən ibarət olan "O, Xocalıdır!" adlı şeirini təqdim etmişdir. "Xocalı qətləmi" başlıqlı yazının məzmunu və ideyasına uyğun gələn, müəllifin nəsr dili ilə dediklərini, nəzm şəklində əks etdirilməsi maraqlı kəsb edir. Müəllif poetik nümunədə bu ağır dərddi incəliklə qələmə almışdır:

*Dərdlər yarısında ən uca dağdır,
Dərdini ellərə bəyan etmişdir.
Talanmış ocaqdır, qurumuş bağıdır,
Naləsin ulduza, aya söyləyin.*

Fəroc Fərocov "O, Xocalıdır!" şeirində erməni xislətini, mənfur əxlaqlarına da işıq sala bilmiş, bəşəriyyəti onlardan qorumağa çağırış etmişdir:

*İblis xislətlər "göz yaş" töküür,
Məkrini dünyaya sırıyır müdam.
Əl atıb çürümüş palanlar söküür,
Qovrulur içində, mat qalır adam.*

Əsərin obrazları

Fəroc Fərocovun "Yaycı soyqırımı" kitabında əksini tapmış obrazlara münasibət birmənalı deyildir. Obraz anlayışı müasir dövrümüzdə birmənalı qarşılanmamışdır. Bəddii obraz özündə estetik dəyər təmsil edərək insan həyatının real lövhələrinin bəddii təsviridir. Fəroc Fərocovun "Yaycı soy-

qırımı" əsərində də obrazlar müəllif ideyalarının və bəddii təfəkkürünün təzahür formalarından biri kimi özünü büruzə vermişdir. Əsərdə əksini tapmış obraz varlığını mahiyyətini ifadə edir. Fəroc Fərocovun "Yaycı soyqırımı" kitabında bəddii obraz anlayışı bəddii əsərin ünsürü kimi başa düşülür: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss obrazı, obraz-təfərrüat və s.

Fəroc Fərocov "Yaycı soyqırımı" əsərində obrazı yaratmaq üçün müəyyən qrup insanlara, əşyalara və proseslərə xüsusiyyətlərin ümumiləşdirilməsi şəkildə əks etdirilməsinə cəhd etmişdir. Fəroc Fərocovun geniş və məhdud mənada istifadə etdiyi obrazlar fərdi cizgiləri ilə başqa obrazlardan fərqli cəhət və fərdi xüsusiyyətlərini əks etdirir.

F. Fərocov təbiət hadisələrinə və müxtəlif insanlara münasibətini möhür obraz vasitəsilə bildirməyə nail ola bilmişdir. Obraz anlayışı məhdud və geniş mənada işlənir. Obraz məhdud mənada konkret və eyni zamanda ümumiləşdirilmiş şəxs bildirir, yalnız konkret şəxsləri və ya ədəbi qəhrəmanları əks etdirir. Bizim fikrimizcə, "bəddii obraz"ın belə anlaşılması bu terminin daralmasıdır.

Obrazın geniş mənada işlənməsi isə mənfi və müsbət obrazlarda, insan obrazında, əşya obrazında və s. rast gəlinir.

Müəllif "Məkrli köçürmələr" adlı birinci bölümüdə

ermənilərin kim olması sualına cavab axtarıb. Cavabında isə erməninin surətini yaratmağa nail ola bilər: "Yer üzərində yüz-lərlə, minlərlə millət, xalq və etnik qruplar yaşayır. Onlardan birinin də adı "erməni"dir. "Erməni" sözü indi onları yaxından tanıyan, onların iç dünyalarına bələd olan insanların qulaqlarında hiyləgərlik, xainlik simvolu kimi səslənib". [3, s. 9]

"Yaycı soyqırımı" kitabında Fəroc Fərocov xeyriyyəçi messenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin obrazını yarada bilmişdir. Qısa epizodik hadisəni nəql edən F. Fərocov Azərbaycan xalqının tarixinə adını qızıl hərflərlə yazmışdır, milli kadrların hazırlanmasında, incəsənət, jurnalistika və təhsilin qurulmasında əməyi keçmiş H.Z.

Tağıyevin yadda qalan obrazını yaddaşlara həkk edir. Müəllif onu erməni cəlladlarından fərqləndirən insanı xüsusiyyətlərini açıqlamağa nail ola bilmişdir. Millətin atası adlandırılan Tağıyevin 1905-ci il hadisələri zamanı ona pənah götürmüş 40 nəfər erməni arvad-uşağını xilas etməsi kitabda əks etdirilmişdir. Müəllif bu missiyanı yerinə yetirən Hacı'nın yalan danışmasını qəbət hesab etmir. Hotta erməniləri qorumaq üçün müqəddəs kitabımız Qurana yalandan and içməsi məqamına millət atasının öz dili aydınlıq gətirir: "Hacı Quranı götürüb and içir ki, mənim evimdə erməni arvadları yoxdur. Qoçular bu sözlərə inanıb oradan uzaqlaşanda Hacı'nın yanındakı adam həyəcanla dillənir:

- Ay Hacı, sən neylədin, neylədin!
Hacı deyir:
- Mən neylədim?
- Sən Allahın yanında günahkar oldun!
- Quranı yalandan and içdin!
- Mən Allahın 40 günahsız bəndəsini xilas etdim, bir özümü günaha batırdım. Əgər Allah Allahdırsa, mənə bağışlar..." [3, s. 20]

Fəroc Fərocovun "Yaycı soyqırımı" kitabında qələmə aldığı insan surətlərindən biri də fərdiləşdirmə yolu ilə yarada bildiyi Azərbaycanlılara və türk xalqına qarşı soyqırım törətmiş Andronik Ozanyanın surətidir.

Təbii ki, mənfi surətini... Müəllif kitabın "Ən böyük qətləmi - Yaycı soyqırımı" adlı ikinci bölümüdə "Andronik kimdir?" başlıqlı yazı yer almışdır. Müəllif "Andronik kimdir?" yazısında Andronikin surətini tam şəkildə verməyə nail ola bilmişdir. Kitabın "Məkrli köçürmələr" adlı birinci bölümündə Andronikin təsvir edilməsinin şahidi olmuşduq.

Fəroc Fərocov "Andronik kimdir?" sualına cavab verməyə nail ola bilmişdir: "Andronik Ozanyan 1865-ci ildə Türkiyədə anadan olmuşdur. Türk Ordusuna xidmət etmiş, böyük zabit rütbəsinə yüksəlmişdir. O da digər ermənilər kimi "böyük Ermənistan" yaratmaq "xəstəliyini tutmuş", ordundan qaçaraq özü kimin millətçi soydaşlarını başına toplamış, iğtişaşlar törətmiş, terrorçuluqla məşğul olmuşdur". [3, s. 44]

Nəticə

Fəroc Fərocovun qələmə aldığı "Yaycı soyqırımı" əsərinin əhəmiyyəti odur ki, əsər xalqın tarixi yaddaşından silinməsinə edilmiş cəhdlərin heç də uğurlu olmadığını göstərmişdir. Fəroc Fərocovun özünün vurğuladığı kimi "amma təəssüflər olsun ki, ermənilərin xalqımızın başına gətirdiyi neçə-neçə belə soyqırımı kimi Yaycı qətləmi də sovet dövləti zamanı bütövlüklə unudulmuşdur. Elə böyük, doşqotlu faciələrin sadəcə bir qrup dəliqanlı erməninin siltəqlığı olduğunu inandırmağa çalışırlar". Müəllifin ürək ağrısı ilə qələmə aldığı bu cümlələr tariximizə qarşı edilmiş məkrli oyunlardan biridir.

Hadisələrin canlı şahidləri olmuş şəxslərin fikirlərini qələmə alınmasına müəllif təəssüf hiss keçirsə də, bu yaşanmış reallıq idi: "Bəlkə də belə unuqanlığımızdadır ki, o vaxtlar Yaycı soyqırımının canlı şahidlərinin söhbətlərini fərqimizə varmadıq, bunlar nə vaxtsa gərayimiz olar" deyər qeydlər götürməyə belə əhəmiyyət vermədik". [3, s. 43]

Bütün bu qeydlərə baxmayaraq, "Yaycı soyqırımı" kimi əsərlərin qələmə alınması milli şüurun inkişafına təsirsiz ötürə bilməz. Fərocovun "Yaycı soyqırımı" əsəri tarixi yaddaşın dirçəlməsinə, tarixin unudulmasını əks etdirə bilmişdir.

Ədəbiyyat:

1. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı // Yaycı soyqırımı. Naxçıvan, "Ədəmi", 2002.- 120 s.
2. Cələli E. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Bakı: Azər-nəşr, 1997, 92 s.
3. Fərocov F. Yaycı soyqırımı. Naxçıvan, "Ədəmi", 2002.- 120 s.;
4. Qeybullayev Q. Qədim Türklər və Ermənistan. Bakı: Azər-nəşr, 1992, 140 s.
5. Şardən Y. Səyahətnamə. Parisdən İsfahana səyahət. Amsterdam, 1711. Bakı: Elm, 1994, 96 s.
6. Palievskiy P.V. Rolğ dokumenta v orqanizatsii xudojestvennoqo üelloq/P.V. Palievskiy//Problem xudojestvennoy formi soşialistışeqkoqo realizma. V 2 t. - M.,1971. - T. 1.





İLTİMAS
SƏMİMİ

SABAHIN ƏN BÖYÜK QALIBI BİZİK

Qəlbimi incədə yurd hicranıdır,
İntiqam anıdır, qisas anıdır.
Qalibi, igidim, hünər tanidir,
Sabahın ən böyük qalibi bizik.

Qarşımda əyilib diz çökər düşmən.
Nəğmələr yazılır qalibiyyətdən.
Ərənlər yurdudur bu yurd, bu vətən,
Sabahın ən böyük qalibi bizik.

Doğma Qarabağım ruhum, nəfəsim,
Ərənim, igidim, Babəkim, Həzim.
Qalibiyyət adlı qələbə bizim,
Sabahın ən böyük qalibi bizik.

Qurban torpağına ulu Ağdamın,
Bükülməz biləyi, qolu Ağdamın.
Yenə hamarlanar yolu Ağdamın,
Sabahın ən böyük qalibi bizik.

Ucalar Şuşada zəfər bayrağı,
Bayrama qərq olar vətən torpağı.
Eşit ey yurdumu talayan yağı,
Sabahın ən böyük qalibi bizik.

Xocalı adında bu haqq səsimdir,
Qələbə bizimidir, zəfər bizimidir.
Hər igid əsgərim Mübarizəmdir,
Sabahın ən böyük qalibi bizik.
Sabahın ən böyük qalibi bizik.

ATILAN GÜLLƏNİN YARASI DƏRİN

(Şəhid General Polad Həşimovun
əziz xatirəsinə)

Çiyində çəkdiyi illərin yükü,
Dözümü, səbəri, tabı, taqəti.
Torpaq ağrısıdır, torpaq dardıdır,
Doğma Qarabağın acı həsrəti.

Köksün səngər -səngər qazılıb yaman,
Döyüş meydanına çevirən vətən.
Qalxın məzarından qəhrəmanların,
Sənin bu halına dözərmə görə.

Keçdi öz canından "Vətən", deyərək,
Sənin Poladların, Mübarizlərin.
Dərdi Şuşa boyda dərdli millətə,
Atılan güllənin yarası dərin.

Canı fəda edən generalın da,
Torpaq uğurunda qəhrəman oldu.
Şəhid matəminə enən bayrağın,
Şanlı tarixinə uzanan yoldur.

Səni ovundurmaq asan deyilmis,
İgid oğulları itirən Vətən.
Torpağı yüz yerə parçalanaydı,
Bu ana yurdumu yüz yer bölen.

ÜZÜMDƏ QƏLƏBƏ TƏBƏSSÜMÜ VAR

Yağı düşmənimdən bu da bir talan,
Həsrətin çəkdiyim Şuşama qurban.
Ürəyim inamla çırpınır hər an,
Üzümdə qələbə təbessümü var.

Göyləri titrədən bu da haqq səsim,
Hər igid əsgərim er Mübarizim.
Bu haqq savaşında qələbə bizim,
Üzümdə qələbə təbessümü var.

Qəlbimin sevinci ulduzlar duyur,
Ellər sevrə -sevrə sevrə nəğmə oxuyur.
Hər qarış torpağım bahar qoxuyur,
Üzümdə qələbə təbessümü var.

Xocalı qisası savaş meydanı,
Bir şanlı tarixdir intiqam anı.
Bağrıma basıram Azərbaycanı,
Üzümdə qələbə təbessümü var.

Şanlı qələbəyə yolları açan,
Yurduma günəş tək şəfəqlər saçan.
Füzuli, Cəbrayıl, Qubadlı, Laçın,
Üzümdə qələbə təbessümü var.

Bu savaş meydanı, cəngi ocağı,
Qeyrət şaha qalxır, vətən torpağı.
Şuşam, Cidir düzü, İsa bulağı,
Üzümdə qələbə təbessümü var.

Qələbə ətirli şanlı səhərim,
Kəmfürsət düşməne hünər göstərim.
Alınmaz qaladır mənim səngərim,
Üzümdə qələbə təbessümü var.

Artıq zamanıdır sənə tələsim,
Qəlbimin sevinci Şuşam gur səsim.
İşıqlı sabahım ruhum, nəfəsim.
Üzümdə qələbə təbessümü var.

Xocalı qisası savaş meydanı,
Bir şanlı tarixdir intiqam anı.
Bağrıma basıram Azərbaycanı,
Üzümdə qələbə təbessümü var.

ƏZİZİM ŞUŞA

İnsan izdiham coşub çağlayır,
Sən daha azadsan, əzizim Şuşa.
Tanrı sevimlisi müjdəm, müjdəmçim,
Ey şanlı tarixim, ey bizim Şuşa.

Əsgərim silaha sarılan zaman,
Çəkildi üstündən o çən, o duman.
Bitdi o intizar, bitdi o hicran,
Sən daha azadsan, əzizim Şuşa.

Qələbə ətirli nurlu səhərim,
Mübariz qeyrətim, Polad hünərim.
Şərəfim, qürurum gözəl şəhərim,
Sən daha azadsan, əzizim Şuşa.

İnsan izdihamı yeriyib gedir,
Müzəffər əsgərim gör nələr edir.
Sükt düşmənlərin qəlbini didir,
Sən daha azadsan, əzizim Şuşa.

Sənin torpağına, daşına Salam!
Haqqımdır tarixdə əbədi qalam,
Sənə qayıdımış qalınmaz qalam.
Sən daha azadsan, əzizim Şuşa.

MİLLƏTİN AND YERİ ŞƏHİD MƏZARI

(2-ci Qarabağ savaşında - Şuşa uğruna
qəhrəmancasına şəhid olan Sadiq
Nadir oğlu Rəhimovun əziz xatirəsinə)

Nəçə Sadiqlərin üstündən keçdi,
Fəqət savaş adlı qara buludlar.
Şuşam, Cidir düzü, alınmaz qalam,
Yolundan can verən igidlərin var.

Qabarıq, kükrəyir, coşur hər ürək,
Bu da haqq savaşın salnaməsidir.
Füzuli, Cəbrayıl hünər meydanı,
Mübariz xalqımın bu haqq səsidir.

Hər qarış torpağı müqəddəs Vətən!
Qələbə qazanan qəhrəmanların.
Hələ dildən dilə dastan olacaq!
Bir də çıxa dönməz sənin baharın.

Ellərə dağ çəkən Şuşa həsrəti,
Bitdi qələbəylə, qalibiyyətlə.
Hər uğur, hər zəfər savaşdan keçir,
İgidlər tarixi yazdı qeyrətlə.

Səngərdən -səngərə atılan əsgər,
Xocalı qisası şanlı zəfərim.
Sən odlar yurdumun xilaskarın,
Müzəffər əsgərim, igid əsgərim.

Bu vətən torpağı unudan deyil,
Silaha sarılan er oğulları.
Eşqi ürəklərdə əbədi olan,
Millətin and yeri şəhid məzarı.

"Çox dostum yoxdur"

"Həyatımda sevincli anlarım çox olub. Həddindən artıq. Uğurlarım, istər ölkədə, istər ölkə xaricində olan tədbirlərim, konsertlərim qürurvericidir. Hər hansısa bir uğurum sevincli anlarımdır".
"Ədalət" qəzetinin qonağı xanəndə Kamilə Nəbiyevadır.

-Məsuliyyətli insansınız?
-Əlbəttə, çox məsuliyyətli insanam. Hansısa gördüyüm bir işin ilk olaraq məsuliyyətini öz üzümə götürürəm. Ki, mən bu işi daha məsuliyyətlə yerinə yetirməliyəm. Getdiyim hər bir yere, istər çəkilişlərim olsun, istər televiziya olsun, çalışıram ki, vaxtında çatım. Yadıma gəlir ki, hansısa bir işimlə bağlı məsuliyyətsiz olum. Bunu xatırlamıram.

"Valideyn övladlarına ən gözəl nəsihətləri verir"

-Kamilə Nəbiyeva yaxşı dostdur?
-Həyatımda çox dostum yoxdur. Bir-iki dostum var ki, onlar da mənim evimə gəlib-gedən insanlardır. Ailəvi dostlarımdır. Onlarla dostluğum neçə illərdir ki, davam edir. O dostlarımdır ki, mən onları, onlar da mənim işlərimə can yandırırıq. Çox yaxşı dostlarıq.

-Valideynlərinizin ən böyük nəsihəti sizə nə olub?
-Hər bir valideyn öz övladlarına ən gözəl nəsihətləri verir. Mənim də atam, anam hər zaman gözəl nəsihətlərini mənəndə əsirməyi bilirlər. Həmişə deyirlər ki, bu belə olmalıdır, bunu belə etsən, düz olar. Atamdan çox nəsihətlər almışam. Allah bütün valideynlərin canını sağ eləsin, mənə də valideynlərimi onların içində. Biz nə qədər böyüsek də, atamız, anamız üçün körpəyik.

-İnsan böyüklüyü nədədir?
-İnsanın ürəyinin təmiz və gözəl olmasıdır. Hər bir ürəyində insan, hər bir qəlbə gözəl insan, mənə, böyük insandır. Mən belə düşünürəm. Şərt o deyil ki, məşhur olasan. Dünyaca da məşhur ola bilərsən. Hər kəs sənin sənətini sevrə bilər. Amma qəlb təmiz olmalıdır.
-Tanrı ilə tez-tez danışırsınız?
-Bəli, tez-tez söhbətliyəm, dualar edirəm. Şükür edirəm Allaha ki, bu səsi, bu istedadı mənə verib. Bizim kimi insanlar Allahın seçilmiş bəndələridir. Bizi Allah seçib bu səsi verib. Ona görə də həmişə Allaha təşəkkür edirəm.

"Ən yaxın insanlarla məsləhətləşirəm"

-Həyatınızda hansı sevinc anı olub ki, onu unuda bilmirsiniz?
-Həyatımda sevincli anlarım çox olub. Həddindən artıq. Uğurlarım, istər ölkədə, istər ölkə xaricində olan tədbirlərim, konsertlərim qürurvericidir. Hər hansısa bir uğurum sevincli anlarımdır. Uğurlarımı xatırlayanda sevinirəm. Deyirəm, ay Allah, necə gözəl uğurlara imza atmışam?! Unutduğum sevincli günlərim çoxdur.
-Məsləhətləşməyi sevirsiniz?
-Sevirəm, amma ən yaxın bildiyim insanlarla məsləhətləşirəm. Məsələn, anam, atam, bacım, ən yaxın dostumla məsləhətləşirəm. Bir işi görmək istəyirəmsə, əslində bilirəm, onu necə görmək lazımdır, sadəcə yenə də məsləhət alıram. Ki, bunu belə etmək istəyirəm, etsəm, necə olar? Doğmalarımın hamısından məsləhət alıram, amma sonda öz bildiyimi edirəm. Şükür ki, bu vaxta qədər verdiyim qərarlardan peşimanlıq çəkməmişəm.

Azərbaycanda son 16 ilin rekordu

Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb. 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə axtarılan arasında fərqi azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan "Neftçi"nin 24, sonuncu olan "Sabah"ın 13 xal var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.

Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Arcdı 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalla qərarlaşmamışdı. 2016/17 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə axtarılan arasında fərq 30 xal ayrılıb. 2018/19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.

Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008/09 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan "Inter" (indiki "Keşlə") 8-ci olan "Standard"ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.

Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. 16 il öncə çempionu "Qarabağ" 40, 8-ci sıradakı "MKT-Araz" 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.(pfl.az)

-Sənətlə bağlı arzularınız...

-Sənətlə bağlı o qədər arzularım var ki...Yenə də deyirəm, əlimiz-qolumuz bu dəqiqə bağlıdır. Toy biznesimiz dayanıb. Biz? xanəndələrim, musiqiçilərim, bilirsiniz ki, ən çox gəlir yeri toylardır. O qədər arzularım var ki...Arzu edirəm, biz yenidən o həyatımıza dönək. Çox arzularım var. Bir neçə bəstələrim var ki, onları yazmışam və hazırda durur.
-Danışırsınız, gözləriniz dolur. İstəməzdiniz, müsahibəni belə qəmli notlarla yekunlaşdırırsınız. Allah sizi arzularınıza çatdırsın, mən əminəm ki, bir zaman gələcək, siz də Arif müəllim, Alim müəllim, Mənsüm müəllim, Nəzakət xanım, Aygün xanım, Gülyaz xanım, Gülyanaq xanım kimi sayılıb-seçilən sənətkarlardan olacaqsınız...



-Allah bütün ustadlarımıza can sağlığı versin. Təbii ki, bu boyda əziyyətləri çəkir ki, nələrisə öldürsün. Boş boşuna deyil bunlar. Vallah, deyil. Bunu anlamayan insanı başa düş bilmirəm. Bu sənətin ağırlığını, yükünü, bəlkə də, bilməyən insanlar var. Deyirlər ki, aldı ölinə mikrafonu oxudu. Belə deyil. Sənəti hiss etmək, duymaq, içdən yaşamaq lazımdır. Onu yaşamasan, hər şey həyatında süni olacaq. Yerləşmə, duruşuna, oturuşuna qədər hər şey süni olacaq, sənəti hiss etməsən. Ona görə də hiss etmək lazımdır. Mən həmişə deyirəm ki, əsas ürəkdir. Nəso ürəkdən gəlməyə, mümkün deyil. Süni oxumaqdansa, elə oturaram evimdə.

-Bir məhni var ki, sizin ifanızda onu eşitmək istəyirəm-"Təkə mənim olaydın"...
-Allah rəhmət eləsin, Məhəbbət Kazımovun ifasından sonra Mirələm Mirələmov o məhniyə möhürünü vurdu. Hətta biz toy şənliklərində belə o məhniyə duet oxuyuruq. Mirələmdən istəyirdilər, o da deyirdi ki, Kamış, dur, biz bunu birlikdə ifa edəceyik. Sizin üçün ifa edərdim:

"Sən bir dəniz olaydın, mən sahilə qayalıq,
Kükrəyirdin, qalxaydın, sinəmə çırpılıydın..."

-Mən sizə təşəkkür edirəm ki, dövətəmi qəbul edib müsahibə verdiniz.
-Siz sağ olun.

P.S. Müsahibə 18 sentyabr 2020-ci il tarixində
alınub.

Rövşən Tahir

Qarabağ və pandemiyayla bağlı proqnozları gerçəkləşən Vanqadan 2021-ci il "sürprizləri"

"Siz çoxlu qan olan ölkədən gəlməmiş. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaq qızlar uğrunda mübarizə aparırsınız. Məğlub olacaqsınız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qız görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcəklər lakin təslim olmayacaq. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar".

Bu sözləri dünya şöhrətli bolqar görücü Vanqa hələ 30 il əvvəl -1990-cı ildə Qarabağın qarantılı taleyi ilə maraqlanan bir qrup azərbaycanlıya söyləmişdi. Azərbaycan bu il Ermənistan üzərində şaldığı qələbə Dağlıq Qarabağdakı son döyüşlər Vanqanın 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı verdiyi proqnozları yenidən gündəmə gətirdi və heyretləndirməyə bildi.

Məşhur görücünün 2020-ci ilə bağlı digər öncəgörürləri

Vanqanın bu 2020-ci ilə bağlı dedikləri çoxlarını həyata gətirdi. O, deyibmiş ki, beş iki bir yerdə olanda yer kürəsində bütün insanlığı əhatə edən hadisə baş verəcək.

Planeti elə bir virus bürüyəcək ki, yüz minlərlə insan məhv olacaq. Bu bərədə Rusiya mətbuatında Vanqanın yaxın dostu,



jurnalist Sergey Kostorniy məlumat verib. Deyib ki, mən hesab edirəm Vanqa koronavirusu nəzərdə tutub: "Onun söylədiyi beş dənə iki olan tarixlər isə ya 22.02.2020 ya da, 02.12.2020 - dir".
Vanqanın dediklərinə görə, bu virus hərdən və bəzən dənə bir virusdur və tarixdə ne vaxtsa olub, bu onun ikinci "həyatı" olacaq.
Mütəxəssislərin fikrincə, koronavirus 1965-ci ildə də olub və sonradan onun növləri yayılıb.

Vanqanın dünya ilə bağlı 2021-ci il proqnozları

Proqnozlar Rusiya və dünya ilə bağlıdır. Vanqanın proqnozlarına görə, Azərbaycanın şimal qonşusu Rusiyada gələn il demografik itkilər olacaq. Lakin bunun öhdəsindən qısa müddətdə gəlmək mümkün olacaq. Bununla yanaşı Rusiya bir çox ölkələrin ona qarşı çıxması ilə də qarşılaşa bilər. Amma bu onu ruhdan salmayacaq, əksinə daha da möhkəmləndirəcək.

Əntiqə Rəşid

Dünyaya gəldikdə isə Vanqa 2021-ci ildə pul əskinaslarının yoxa çıxacağını deyib. Bundan başqa gələn il tibb sahəsində də görünməmiş yüksəlişlər qeydə alınmalıdır.
Vanqanın bəzi proqnozları isə belədir:
Orqan klonlamaq: Vanqanın təxminlərinə görə, orqanlar 2046-cı ildə klonlanacaq və beləliklə bəzi xəstəliklərin müalicəsi asanlaşacaq.
Kommunizm geri gələcək: 2076-cı ilədək kommunizm Avropaya və dünyanı hər yerinə sevirəcək.
Sualtı sivilizasiyalar: 2130-cu ilə qədər sivilizasiyalar su altında yaşamağı öyrənəcəklər.

Müsəlmanlar Avropanı işğal edəcəklər: İddialara görə, Vanqa müsəlmanların Avropanı işğal edəcəyi ilə bağlı bir çox proqnoz verib. Bundan başqa Böyük Müsəlman müharibəsinin də Suriyada baş verəcəyini dilə gətirib.

Dünyanın ölümü: 3797-ci ilə qədər Dünyadakı hər şey yox olacaq. Lakin insanlar yeni ulduz sistemə köçə biləcək.
Xatırladaq ki, bundan öncədə onun 11 sentyabr hadisələri, 2004-cü ildə minlərlə insanın həyatına son qoyan sunamidən "brexit"ə qədər bir çox proqnozu reallaşmışdı. O, 2020-ci ildə Avropanın iqtisadi vəziyyətinin pisləşəcəyini də demişdi. Bu il dünyanın cənginə alan koronavirus pandemiyası dünyanın bir çox ölkələrinə olduqca böyük maddi ziyan vurub. İş yerlərinin fəaliyyəti dayanıb, sərhədlər bağlanıb. Nəticədə ölkələrə külli miqdarda maddi ziyan dəyib. Üzən sözün qisası, inanmamaq əldə deyil.

KAPİTAL Bankın 1 saylı Nəsimi rayon filialı.
kod: 200112 hvh VÖEN 9900003611
Müxbir hesabı: AZ37NABZ0135010000000001944
S.W.I.F.T. Bik: AIIIBAZ 2x hesab N: AZ42AIIIB38070019441100451111 VÖEN: 1300456161
İndeks:0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə,
"AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.
Telefon: 538-05-50, 538-51-31. 434-55-98
Faks: 539-80-26
adaletqezeti@rambler.ru
adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAI

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində
yığılıb səhifələnmis və "Son dakika" MMC Nəşriyyatında
ofset üsulu ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyəcək.

8 ƏDALƏT •

29 dekabr 2020-ci il

Tiraj: 2000
Sifariş: 22

Çapa imzalanmışdır:
28.12.2020